



**ELDAR ƏLİYEV**

# **SÖNMƏZ GÜNƏŞ**

**BEŞ CİLDDƏ**

**IV**

№ 2010  
1509

**Eldar Əliyev**  
**(Sərtqaya)**

# SÖNMƏZ GÜNƏŞ

Poema

*Beş cildə*

**IV cild**

888579

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

"Elm və təhsil"  
Bakı - 2010

89849

IV

**Məsləhətçi: Nizami Cəfərov**  
*filologiya elmləri doktoru,*  
*professor, əməkdar elm xadimi*

**Redaktor: Sadiq Şükürov**  
*filologiya elmləri doktoru, professor*

**Bizim hamımızın bir vətəni var! –  
Bu – Azərbaycandır!...**

**Heydər Əliyev**  
*Azərbaycan Respublikasının*  
*ünümüilli lideri*

**Əliyev Eldar Paşa oğlu.**  
**«Sönməz Günəş». (poema). IV cild.**  
**Bakı, «Elm və təhsil», - 2010, 196 səh.**

**P**oemada doğma Vətənə, müqəddəs yurd yerlərinə bağlılıq poetik duyum və səmimiyyətlə, ulu öndər Heydər Əliyevə olan inam və məhəbbət xüsusi poetik təsvir vasitələri ilə tərənnüm edilmişdir.

Müəllifin təsvir və tərənnüm etdiyi sahəyə bələdliyi əsərin qəhrəmanı olan dahi şəxsiyyətin obrazını parlaq şəkildə yarada bilməsindən daha aydın görünür.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

ə  $\frac{4702000000}{N098 - 2010}$  *qrifli nəşr*

© «Elm və təhsil», 2010  
© Eldar Əliyev, 2010

## PROLOQ

### ZƏMANƏMİZİN LİDERİ

Bir yazı oxudum  
«Respublikada»,  
Başqa yazılar da  
vardı orada.  
Hamısı məzmunlu,  
mənalı, ancaq,  
İçində duyulan  
bəzi qorxacaq  
Hisslərə bürünmüş  
müəllifləri  
Olurdu daha çox  
aydın oxumaq.  
Ancaq bu yazıda  
məzmun və məna,





Aldada bilənlər  
insan oğlunu  
Alacaq cəzasın,  
Allahım haqqı!...  
Bəşər tarixində  
azmı verilib,  
Qatilin cəzası,  
namərdin haqqı?...  
Allahdan alacaq  
cəzanı – haqqı,  
Peyğəmbər iziylə  
düz yeriməyən  
Mın dona girsə də,  
Allahım haqqı!...  
Odur ki, qələmi  
götürüb mən də,  
Qürurla köksümü  
ötürüb mən də,  
Ulu Heydərimin  
yoluyla gedən,  
Orda vəzifə, nə  
təmənnə güdən  
İnsanlar içində  
liderliyini,  
Şərəflə daşıyan  
hər kəsə alqış!  
Xalqın qeyrətini  
kim çəksə, alqış! –  
Söyləmək istəyim,  
yazmaq istəyim,  
Gərək olmasa da  
hətta dəstəyim!

Yetişə-yetişə  
gəlibdi İlham,  
Xalq yolunda, Heydər  
izində lider!  
Bununla fəxr edir,  
məmnun oluram!  
Gəncədə - təhsilin  
önündə lider,  
Sənlə də fəxr edir,  
məmnun oluram!  
Liderə olmasa  
dəstək kişilər,  
Xalq – millətin dərdi  
necə çəkilər?..  
Odur ki, bu lider  
qələmimlə mən,  
Yazmaq üçün lider  
həmyerlilərdən  
Hələ keçməliyəm,  
əziyyətlərdən!  
Yer Azərbaycandı!  
Yerlisi bizik,  
Yolumuz da birdir,  
əsla dönməzlik!  
Mübarizdir! Mübarizsən!  
Mübarizəm!  
O, barizdir, sən barizsən,  
mən barizəm!...  
Yolum üstə bitsə belə  
qiyamət də,  
Naqislərlə bitən deyil  
mübarizəm!!



**QƏZETDƏN KİTABA,  
KİTABDAN FƏSLƏ**

*Qəzetin adı «Respublika», kitabın adı  
«Heydər Əliyev və Azərbaycançılıq  
ideologiyası»*

Qəzətdən kitaba,  
kitabdan fəslə  
Yol aldı düşüncəm  
böyük həvəslə.  
Sağlam miras kimi  
gələcək nəslə  
Yazdım bu fəslə də  
təblə, həvəslə!  
Oxuduqca o kitabı  
aram-aram,  
Yazmaq üçün yeni böyük  
əsər – dram!  
Xalq üçün yanar bir  
ürək də gördüm,  
Millətə o böyük  
gərəkdi, gördüm!  
Güclü qələmiylə,  
böyük elmiylə,  
Sözlərinin kəskin  
həlimliyiylə  
Böyük təhlil yazıb  
ulu bir yola,

Ki, düşmən oxuya,  
saçını yola!  
Dost qəlbinə yağtək  
süzülə, dola,  
Hamını cəlb edə  
bu Ulu yola.  
Böyük dərslik kimi  
o kitabı mən  
Xahiş edib aldım  
onun özündən!  
Beləcə birləşə  
əqidə – amal,  
Beləcə qoyula  
dostluğa təməl!  
Xalq, millət yolunda  
saf məslək, əməl,  
Bəşərin tarixi  
yolu mükəmməl!  
Xoşbəxtliyin özü  
bu yolu seçib!  
Kimlərin ki, ömrü  
bu yoldan keçib,  
Dahilik adlı bir  
tituldan keçib,  
Mın qəzadan – minbir  
ütüdən keçib,  
Tarixin özünə  
həkk olunublar!...  
Tarixin gözünə  
həkk olunublar!...



Ədalətin görün gözü –  
Heydərimin  
Yollarında hər axşamım,  
səhərimin  
İnci kimi qiymətini  
duya-duya,  
Arzuların yelkəninə  
qalxıb göyə,  
Buludları aş-aşa  
sanki daşdım.  
Əngin göylər  
qatında mən  
Bir dəyərli insan ilə  
qabaqlaşdım!  
Bəd nəzərlər  
altında mən  
Xəşbəxliyin özü ilə  
qabaqlaşdım!  
Sevincimin  
hüdudu yox,  
Leysan oldu  
sətirlər də!  
Kədər qəmim  
olubdu yox  
Sevinc dolu  
sətirlərdə!  
Ulu Heydərimin  
uğurlu yolu,  
Hər anı xəşbəxtlik  
cığırılı, yolu,

Güclü bir qələmlə,  
ilhamla, təblə  
Tapıb təhlilini  
hopmağa qəlbə!  
Qalxıb uca dağa,  
enib düzə mən,  
Sıqlətli sözləri  
çözə-çözə mən,  
Dürlü söz incimdən  
sürpriz etdim!  
İxtiyarsız etdim,  
əvəzsiz etdim,  
Xalq yetişsin deyə  
ali mətləbə.  
Bu yolla düz gedən  
hər kəs qardaşdır!  
Mənimsə onlara  
sürpriz etdiyim,  
Leysan sətirlərlə  
dolu alqışdır!



ŞAN-ŞÖHRƏT SƏN ADDA  
MİRAS QALACAQ

*Əzabsız – ağrısız gedilən yolda, Sevinci  
tez itər, nə etsən əldə!*

*müəllif*

Yenə də həmrəyəm  
Dünyamla bu gün!  
Sağlam əqidəylə  
hər zaman ötkün!  
Sökülən dan yeri,  
hər ötüşən gün  
Elə bil qəlbimdə  
sökülür, ötür.  
Dünyamdan aldığım  
böyük gör-götür  
Dosta sevinc verir,  
düşməni ütür!  
Ömrümün anları  
nə yaman ötür,  
Zaman elə bil ki,  
durmadan ötür.  
Səadət karvanım  
tələsir yenə,  
Həyat qatarlarım  
tələsir yenə.  
Qəlbimdə qaynayan  
qatar sözləri,

Onun yaratdığı  
gur fəsiləri,  
Önümdə canlanan  
bitməz əsəri,  
Nə də yaddaşından  
itməz əsəri,  
Tükənməz əsəri,  
bitməz əsəri  
Yazmağa israrlı  
keçən günləri,  
Tuturkən bərabər  
ömrün ilinə,  
Gör bir ildə keçdim  
neçə qərinə.  
Ömrün bir ilini  
bir günə yazdım,  
Bir ilinə on bir  
qərinə yazdım!  
İlin həyatın üç  
əsrinə yazdım!  
Tanrının özünün  
dediyi xətlə,  
Qovuşdum əbədi  
bir səadətə!  
Tanrının verdiyi  
qızıl qələmim,  
Olacaq əbədi  
ömür təməlim!  
Mən şöhrət vurğunu  
deyiləm, ancaq,





Məmnunam, çünki o,  
Xalqın olacaq!  
Kim nə aparıb ki,  
fani Dünyadan?!  
Sonu dəyərsizdir  
şirin xülyacan!  
Həyatda duyduğun  
eşqdən, sevdadan  
Qeyri nəyin varsa,  
alır Yaradan!  
Əliboş dünyaya  
atdığı kimi,  
Əliboş getməyə  
veribdi hökmü!  
Hər insan oğluna  
bu çatan ancaq,  
Şan-şöhrət, sən adda  
miras qalacaq!

**ULU HEYDƏR!  
DOĞUM GÜNÜN MÜBARƏK**

*10 MAY 2003 – BAKI*

10 may bizim  
ən müqəddəs günümüz,  
Sənlə tapdı  
qiymətini ömrümüz,  
Ulu Heydər! –  
Uzaqgörən gözümüz!  
Əzəl gündən  
doğulmusan Günəştək,  
Müqəddəs gün –  
doğum günün mübarək!

\*\*\*

Günlərini  
saya-saya böyüdüm,  
Qiyətini  
duya-duya böyüdüm,  
Şöhrətini  
yaya-yaya böyüdüm,  
Ulu Heydər,  
adın tək, ünvanın tək!  
Müqəddəs gün –  
doğum günün mübarək!



\*\*\*

Qürurumdan  
yərə-göyə sığmazam,  
Sən var ikən  
mən qoçağam, qorxmazam,  
Ürək dözməz  
sətirlərə yağmasam,  
Ulu Heydər!  
Xalq sevincin bölüşmək  
Borcumuzdur!  
Doğum günün mübarək!

\*\*\*

Hey yazsam da,  
bitməz borcum önündə,  
Dayaq oldun  
xalqın hər dar günündə,  
Xalq yolunda  
keçdi şirin ömrün də,  
Kimsə xalqa  
yaramadı Sənintək,  
Ulu Heydər!  
Doğum günün mübarək!

\*\*\*

Ay müqəddəs,  
gün müqəddəs, il əziz,  
Dahi rəhbər!  
Fəxr edirik Sənlə biz!

Toy-bayrama  
bürünüb şən ölkəmiz,  
Hər insana  
çatan sevinc bir ətək,  
Ulu Heydər!  
Doğum günün mübarək!

\*\*\*

Nur saçmısan  
ölkəylə bir silinməz,  
İz qoymusan  
tarixində silinməz,  
Tək diləksən  
ürəklərdən silinməz,  
Nəvələrin  
süzür əldə gül-çiçək.  
Ulu Heydər!  
Doğum günün mübarək!

\*\*\*

Naqislərin  
gözü Səndən yayınsın,  
Sevincimiz  
dünyayla bir yayılsın,  
Şöhrətimiz  
ulduzlardan boylansın,  
Şərəfimsən,  
ulu xalqa atətək,  
Ulu Heydər!  
Doğum günün mübarək!

88889



\*\*\*

Ürəyim də  
vurur, ötkəm sinəmdə,  
Ürəyim də  
deyir ötkəm, sinəm də,  
İlham pərim  
dinir ötkəm sinəmdə,  
Qələm səpir  
sətirləri leysantək,  
Ulu Heydər!  
Doğum günün mübarək!

\*\*\*

Tək ürəksən,  
milyon qəlbə dəyünən,  
Hər addımda  
xalqı ilə öyünən,  
Sağlamlığı  
xalq yolunda üyünən  
Yurdda qeyri  
şəxs görmədim sənintək,  
Ulu Heydər!  
Doğum günün mübarək!

\*\*\*

Sevinc dolu  
söz səf qurub sinəmdə,  
Fikrim, duyğum  
söz yoğurub sinəmdə,  
Misra-misra  
bənd doğurub sinəm də  
Bu müqəddəs,  
şad günə ərmağantək,

Ulu Heydər!  
Doğum günün mübarək!

\*\*\*

Qələm əldən,  
söz dilimdən tükənməz,  
Səni görən  
xalq Qafqaza söykənməz,  
Ömür boyu  
mahir bəonna tikəmməz,  
Qəlbimdəsən  
mənim qızıl heykəltək,  
Ulu Heydər!  
Doğum günün mübarək!

\*\*\*

Dünya heyran  
qalıb Səndə vüqara,  
Uca dağım!  
Qafqaz hara, sən hara?!  
Səni ansam,  
qışım dönür bahara.  
Qərar tutdun  
qəlbə Sönməz Günəştək,  
Ulu Heydər!  
Doğum günün mübarək!

\*\*\*

Sənlə heç vaxt  
üzə bilməz dərd məni,  
Vura bilməz  
yoldan min namərd məni,

Gətiribdi  
dünyaya comərd məni,  
Qürurumsan!  
Sən mənəvi atamək,  
Ulu Heydər!  
Doğum günün mübarək!

\*\*\*

Sən xalqıma  
hər bir zaman gərəksən,  
Şirin həyat,  
ən müqəddəs diləksən,  
Dünyamıza  
Sən ən böyük örnəksən!  
Gəzə bilməm  
bu dünyada Sənsiz – tək,  
Ulu Heydər!  
Doğum günün mübarək!

\*\*\*

Şairliyim  
Haqq yazdığı yazıdı,  
Hər qədəmin  
Xalqın bahar, yazıdı!  
Dahi ömrün  
80 – ci yazıdı,  
Eldar deyər  
önündə baş əyərək:  
Ulu Heydər!  
Doğum günün mübarək!

## XOŞBƏXTLİK SİMVOLLU YOLLA, CIĞIRLA

Şair oldum  
Babam, sənin eşqinə!  
Qəlbimdəki  
dürr sözlərin məşqinə  
İllər ilə özüm qaldım  
diqqət mən,  
Bu qonuya özüm etdim  
riqqət mən.  
Dəyanətin  
qətiyyətin şahı Sən,  
Tarixlərdə  
ən möhtəşəm Dahisən!  
Yenilməzlik  
hünərvər adətindir,  
Şərəfinə  
söz söyləmək çətindir!  
Tanrı özü  
atıb məni meydana,  
Kökləyibdi  
cəsarətin – qaydana!  
Seçdim səni  
ürəyimdə ideal,  
Yaşamaqçün  
bu həyatda mən real!  
Cəsarəti, təbi  
səndən almışam,  
İllər ilə  
izlərinde qalmışam.



Zaman-zaman  
boşalmışam, dolmuşam,  
Xoşbəxtəm ki,  
dəyərini bilmişəm!  
Sonsuz ilham  
təbi səndən almışam,  
Xoşbəxtəm ki,  
mən də şair olmuşam.  
Sən var ikən  
ürəyimdə önümdə,  
Çox güclüyəm  
indiyə mən bu yönümdə!  
Söz bişirir,  
söz aşırır ürəyim,  
Bir mənəvi qida kimi  
söz döşürür ürəyim.  
O qalıbdı  
biş-düşündə, deməkdə,  
Qələmlə mən  
rəsmlərini çəkməkdə.  
Çox gec yatar,  
o, çox erkən oyanar,  
Boşaltmasaq,  
dözməz, erkən dayanar!  
Nə müddətdi  
keşiyində durmuşuq,  
ahənginə köklənərək,  
biz də ürək olmuşuq!  
Döyüntüsü  
döyündürür bizi də,  
Öyüntüsü  
öyündürür bizi də.

Elə bil ki,  
sözü tapır güzgüdə,  
O tapdığı  
dürr sözləri düzgüdə,  
Çox mənalı keçir  
zaman, anımız,  
Bu xidmətdə  
rahat olur canımız!  
Birgə doğub  
sanki bizi anamız,  
Bir qalmışığı  
ayrı ola bilmirik,  
Bu xidmətdən  
biz yorula bilmirik!  
Çünkü ürək  
özünü seçib bu yolu,  
Biz də onun  
olmuşuq qanad – qolu.  
O uçuşca  
biz də onla uçuruq,  
O dediyi  
mürəkkəblə qacırıq.  
O döyünür,  
biz yeriyir, gəzirik,  
O söyləyir,  
biz köçürür, yazırıq.  
Hərdən leysan kimi,  
hərdən damcılı,  
Böyük sevincli  
həm ağır-acılı,  
Sətirlər boyunca  
yolumuz nurlu,



Müqəddəs yoldayıq,  
hər vaxt uğurlu!  
Xoşbəxtlik simvolu,  
yollu, cıdırılı,  
Hər anı sevincli  
çallı-çağırılı!  
Başım üstə Günəş,  
önümdə Günəş,  
Canımda, hər damla  
qanımda Günəş  
Elə kök salıb ki,  
tükənən deyil,  
Ürəyim bu yoldan  
çəkinən deyil!

*Sızlar yada düşəndə ürəyimin telləri,  
O mehriban, o əziz tələbəklik illəri!*

**Cabir Novruz**

### **BİR GÖRÜŞDƏN MİN BİR YADDAŞ**

*Heydər Əlirza oğlu Əliyevlə birgə Naxçıvan  
Şəhər İnternasional pedaqoji texnikumunda  
təhsil almış 1922-ci il təvəllüdü Məmmədov  
Məhərrəm İsmixan oğlu ilə söhbətimdən*

Təsadüfi görüşdən  
aldığım təəssürat  
Düşüncəmi, qəlbimi  
qoymadı qalsın rahat.  
Akademik dostumdan  
soruşurdum təkrarən:  
– O ağsaqqal insanla  
görüşə bilərəm mən?..  
Ancaq görüş alınmır,  
zaman isə ötürdü.  
Nəsə itirmiş kimi  
ürəyim od tuturdu.  
2001-in mayı  
ilk görüş – itməz tarix,  
Yaddaşımı, yadımı  
əsla tərk etməz tarix!  
İxtiyarsız söhbətin  
sonu bitmək bilmirdi,  
Ulu Heydərlə bağlı



o nələr söyləmirdi.  
Onun söhbətlərinə  
diqqət kəsilsəm də mən,  
Kənardan gələn bir səs  
kəsdi söhbəti birdən.  
Akademik Cəfərov:  
«Tez ol, tez ol, gedirik,  
Düz iki saat öncə  
orda olmalı idik.»  
Çox könülsüz ayrıldım,  
o da könülsüz qaldı,  
Qəlbində söyləməli  
gör nə qədər söz qaldı!  
Mən onu duydum ancaq,  
kaş ki, o da duyardı,  
Rahat söyləmək üçün  
bir gün vaxt ayırırdı.  
O, nə qədər məzmunlu,  
mənalı danışırdı,  
Özü də qəhərlənir,  
əhvalı qarışırdı!  
Heydərlə görüşündən  
mənə iki rəsm verdi,  
Bu tarixi yazmağa  
ruh verdi, həvəs verdi!  
Akademik xəbərsiz  
olsa da yazmağımdan,

Sanki o xəbərdardı  
əsər yazacağımdan!  
Bəlkə də Tanrı özü  
onu mənə rast etdi,  
Görüşü pozanlarsa  
elə bil ki, qəsd etdi...  
O gündən axtarışda  
qalsam da, tapammadım,  
Etdiyi söhbətləri  
yarımçıq yazammadım!  
Yenidən bir il sonra  
qarşılaşdıq onunla,  
Yubiley axşamında  
yazılmamış qanunla!  
Tanrı saldı rastımı,  
o gün orda bulundum,  
Kitab hədiyyə etdim,  
görüşdən məmnun oldum.  
O, «Sönməz Günəş»imi  
götürəndə əlinə,  
Tutuldu bir anlığa,  
söz gəlmədi dilinə!  
Sonra isə: «İndi mən  
anladım səni, Eldar!  
Bəlkə də yaşd olub  
səninlə bu arzular?!  
Mən indi duydum niyə  
doymurdun söhbətimdən,  
Necə razılıq edim?  
Söz də itib dilimdən!



Sən məni yenə təkrar  
o günlərə qaytardın,  
Fikrimi, düşüncəmi  
dərnlərə qaytardın...  
Bu günlərdə görüşək,  
söhbətləşək, götür yaz,  
Onun ömrü tarixdir  
anın itirmək olmaz!»  
Bu nurani qocanı  
cavanlaşan gördüm mən,  
Öz gəncliyin özündən  
soraqlaşan gördüm mən!  
O, fikrini toplayıb  
danışmaq istəyirdi,  
Qayıdıb gəncliyinə  
qarışmaq istəyirdi.  
Yubiley tədbirini  
unutmuşdu elə bil,  
Qorxutmuşdu onu da  
ilk söhbətdən keçən il.  
Qayıdıb qovuşmuşdu  
məlalda gəncliyinə,  
Fikirlər son qoymuşdu  
qəlbəki dincliyinə.  
Elə bil kövrəlmişdi  
yaşının bu anında,  
Danışmaq istəyirdi  
neçə vardım yanında.  
Sağ ol, Məhərrəm müəllim,  
tezliklə görüşərik,

Rahat bir zaman tapıb  
sizlə söhbətləşərik.  
Gözündə sevinc yandı  
qəlbi isə narahat,  
Sanki bir sükut çökdü  
bu məclisə narahat...  
Gözü üzümdə qaldı  
bu nurani qocanın,  
Xəzər təlatümütək  
dalğaları saçının.  
Yan-yana oturmuşduq,  
oxuyurdum onu mən,  
O isə xəbərsizdi  
qəlbimdən keçənlərdən.  
Məclis bitdi, ayrıldıq  
görüşmək istəyiylə,  
Bir il sonra görüşdük  
dostların dəstəyiylə!  
Bu nəcib insanlara  
xoşbəxtlik arzusuyla:  
«Firəvan yaşayasız  
Allahın ruzusuyla!»  
Deməkdən başqa çarəm  
qalmadı, dedim mən də,  
Qoy yaysın öz ətrini  
lələ də, yasəmən də,  
İlk görüşdən söhbətin  
il ötsə də üstündən,  
O, başladı söhbəti  
dayandığı yerindən.





Ondakı həssaslığı  
    alqışladım qəlbimdə,  
Üzdə tərif deməyə  
    söz bitmədi dilimdə!  
O isə hey danışır  
    aram-aram keçmişdən,  
Heydərle bağlı olan  
    Hadisələrdən, işdən:  
«Kükü kənd məktəbini  
    otuz beşdə bitirdim,  
Heç bir yerə getmədən  
    bir il evdə oturdum.  
36-cı ildə Mənaif Xudiyev  
    məni gətirdi məktəbə,  
Onun xeyirxahlığıyla  
    mən də oldum tələbə.  
Heydərle də ilk dəfə  
    elə orda görüşdüm,  
Ancaq uşaqlıqda da  
    mən onu çox görmüşdüm.  
Küçə oyunlarını  
    çox oynadıq bir yerdə,  
Görüşəndə arabir  
    hərdən kənddə, şəhərdə  
Onu görcək tanıdım,  
    qucaqlaşdıq, görüşdük,  
Körpəlik illərini  
    xatırladıq, gülüşdük.  
Mən Kükü kənd soveti,  
    O, şəhər sovetindən,

Arayışla gəlmişdik  
    təhsil almağa həməən.  
Texnikumda oxumaq  
    çətin və şərəflidi,  
Bu gün tarixə dönmüş  
    gənc, qaynar illər idi,  
Heydərle yoldaş olmaq  
    maraqlıydı, şirindi,  
Onun elmi, savadı  
    tükənməzdi, dərinidi!  
Çox natiq danışardı  
    o, hər bir yığıncaqda,  
Maraqla dinləyərdi  
    onu böyük, uşaq da!  
Məktəbə ilkin gələr,  
    hamıdan gec gedərdi,  
Hər kəsin diqqətini  
    özünə cəlb edərdi.  
Hər tələbə, hər müəllim  
    ona diqqət kəsilər,  
Onun elmi, savadı  
    azalar nə əksilər,  
O, qaynar elmə malik  
    möcüzəvi bir insan,  
Bunu müəllimlər də  
    söyləyərdi hər zaman.  
Murad Tutayuk ona  
    deyərdi ki, vaxtını  
Hədər vermə çıxışa,  
Fizika yönümlüdür  
    səndə elmin axını,  
Tuş gələrsən alqışa,



Fizika aləmində  
    əgər tutsan yerini,  
Sayıb bitirmək olmaz  
    ixtiranı, kəşfini.  
Digər müəllimlər də  
    hər kəs öz sahəsinə  
Yönəltməkçün Heydəri  
    bir-birinin bəhsinə  
Girmişdilər elə bil,  
    ancaq Heydər şəstinə.  
Davamlıydı, dönməzdi,  
    Şəndi, qaradinməzdi,  
Böyük qəribəliklər  
    ancaq ona məxsusdu,  
O, hamıdan böyükdü,  
    O, hamı ilə dostdu!  
Müəllimlərlə də O  
    deyərdin ki, həmyaşdı,  
Elə bil ki, hər kəsə  
    O bir böyük qardaşdı!  
Hərdən zarafatdan da  
    qalan deyildi həzin,  
Zarafatda da belə  
    yerin bilən hər kəsin!  
Zarafatı, kəlməsi,  
    incitməzdi heç kəsi,  
Hərdən mən düşünürdüm,  
    nə qəribə insandı,  
O, hamıdan böyükdü,  
    O, hamıdan cavandı!  
Uşaq la uşaq kimi,  
    böyük lə böyük kimi,

Bütün davranışıyla  
    hər bir qəlbin hakimi.  
Ondan incimək olmur,  
    onu incitmək olmur,  
Hopubdu ürəklərə danmaq,  
    tərk etmək olmur!  
Bizim yataqxanamız,  
    onunsa mənzili var,  
Ancaq ki, ondan ayrı  
    qala bilmir uşaqlar!  
O, bütün vaxtlarını  
    keçirərdi bizimlə,  
Axsamlar yatmaq üçün  
    dönər evə, mənzilə,  
Səhər də biz durmadan  
    O, yenə məktəbdədir,  
Qəribə xasiyyətdə  
    çox qəribə təbəddür!  
Gündüzlər fasilədə  
    O qaçar məndən öncə,  
Çatdırardı başını  
    mən qoyduğum balınca.  
Mənsə öz qollarımı  
    çevirərdim balınca!  
Onun belə ərkinə  
    sevinərdim doyunca...  
Onun rahat yatmağı  
    elə bil mənim idi,



Elə bil ki, o mənim  
    ürəyim, canım idi!  
İxtiyarsız doğmatək  
    o, hopmuşdu canıma,  
Özüm də darıxardım  
    o gəlməsə yanıma!  
Yadıma düşür bir gün  
    Kəblə Musa bulağı,  
Saldı məni bulağa  
    kiminsə bərk toxmağı.  
Geri döncək gördüm ki,  
    kənardə gülür Heydər!  
Anladım, duydum yenə  
    onunkudur bu xətər.  
Mən də qızlardan alıb,  
    su içmək üçün guya,  
Əlimdəki parç ilə  
    Heydəri basdım suya.  
Mən onun üst-başını  
    çim suya bələsəm də,  
Onun laqeydliyindən  
    daraldı hövsələm də!  
Elə gülümsəyərək  
    heç qəddini pozmadan  
Dedi: «Çox məmnunam  
    bu böyük aydınlıqdan!»  
Bu gündü aydınlığı  
    söyləyirmiş demə O!  
İlahidən pay imiş  
    bu gün, dünənimə O!

Heydərlə birgə heç vaxt  
    darıxmaq nə bilmədik,  
Fasilələrdə ondan  
    biz nələr eşitməzdik....  
Elə bil ki, Dünyanı  
    öz əliylə qurmuşdu,  
Elmi, savadı ona  
    sanki Tanrı vermişdi.  
Elmiylə, savadıyla  
    o hamıdan baş idi,  
Müəllimlər də onla  
    dost idi, yoldaş idi.  
Hər zaman dəvətliydi  
    «Pedaqoji Şura»ya,  
Nətiqlikdə gələn yox  
    onunla bir araya!  
Hər çıxışı, söhbəti  
    hamı üçün maraqlı,  
Danışardı hər zaman  
    həvəsli, təmtəraqlı!»  
Nəhayət, sona yetdi  
    texnikum həyatımız,  
Yığılıb şənlik etdik  
    sonuncu gün hamımız.  
Müəllimli, məzunlu  
    şən keçdi bayramımız,  
O gün ayrılmalıydıq,  
    daha nə imkanımız.  
Sevinir, həm kövrəlir –  
    hamı çıxış edirdi,



Hər kəs də bir-birinə  
təbrik, alqış deyirdi.  
Yadımdadır, o zaman  
Heydərin dedikləri,  
Əvvəl o, alqışladı  
bütün müəllimləri,  
Biz unuda bilmərik –  
deyə, heç vaxt sizləri!  
Məzunlara gəldikdə  
bir arzum var mənim tək,  
Biz biri-birimizə  
laqeyd olmayaq gərək.  
Büdrəyənin qolundan  
tutmaq olsun borcumuz,  
Əbədiyyət yoludur  
çünki bizim yolumuz!  
Çünki biz böyük xalqın,  
bir torpağın oğluyuq,  
Onun müəlliminə  
hamıdan çox borcluyuq!  
Müəllim böyük addır,  
verdiyi elm, savaddır!  
Müəllimi güclü olan  
insan hər vax azaddır!  
Azadlığın çıxır  
bu böyük addan keçir,  
Xoşbəxtliyə gedən yol  
elmdən, savaddan keçir!  
Onun bu son çıxışı  
heyran qoydu hamını,

Hamı apaydın gördü  
ondakı təb, ilhamı!  
Bu gün də o dedi  
sözlərinə sadıqdır,  
Ən böyük ad, elm – savad  
ancaq ona aiddir!  
Danışdıqca ağsaqqal  
Məhərrəm kövrəlirdi,  
Söhbətiylə gözümdə  
daha da yüksəlirdi!  
Özümdən razı qaldım,  
müsahib olmağımla,  
Ondakı yaddaşlara  
mən sahib olmağımla,  
Özümü də Heydərlə  
oxumuş məzun  
sandım,  
Mən o dahi İnsanı  
bir daha duydum,  
qandım!  
Müsahibə deyil bu,  
böyük bir bilgi idi,  
Heydərin keçmişiyə  
yeni bir ilgi idi!  
Bu söhbətin şahidi  
insanlar da kövrəkdi,  
Çünki bu tarix – yaddaş  
onlara da gərəkdi.  
Yaqutla Əntiqənin  
yaşarmışdı gözləri,



Qəlbimdə alqışladım  
mən bu nəcib qızları.  
Onların dəstəyiylə  
alınan bu görüşün,  
Gələcəkçün dəyərli  
bu böyük savab işin  
Xalq üçün, millət üçün  
əvəzsizdir qiyməti –  
Böyük – ümdə borc kimi  
əvəzsizdir qiyməti,  
«Bir piyalə çay ilə  
yola saldıq sizi biz,  
Siz Allah qəfil oldu,  
bağışlayın bizi siz!» –  
Deyən nurlu qocaya:  
«Çox dadlı keçdi məclis,  
Bu söhbətlərin dadı  
naz-nemətdən əvəzsiz!»  
«Siz Allah bir dayanın!»  
Özün verdi qabağa:  
«Bəlkə əyləşəsiniz?..  
Hələ ki gündüzdəndi,  
Bu xəbərsiz görüşün  
günahı da sizdəndi!»  
Dedim: «Biz vaxtlı gəldik,  
barı da vaxtlı dərdik,  
İndi tez getməliyik,  
bişirib süzmək üçün,  
Sözbəsöz ağ vərəqə  
vaxtında düzmək üçün!

Sən danışdın, qəlbini  
boşaltdın, oldun azad,  
Mən vaxtında yazmasam,  
olar qəlbimdə təzad!»  
Gümrahlaşdı elə bil,  
bu söhbət əsasında,  
Ataraq bir kənara  
əlindən «Əsa»sın da:  
«Bir baxın, baxın mənə,  
ayaqlarım açıldı,  
Sizin gəlişinizlə  
qəlbimə nur saçıldı!  
Tez-tez gəlin, siz Allah,  
qapılarım açıqdı,  
Xəyalım qanad açdı  
elə bil ki, uçaqdı.  
Məni öz keçimşimə  
qaytardınız bir anda,  
Bu gəlişi – söhbəti  
unutmaram bir an da!»  
O daha tarix oldu  
oxuyarsız kitabdan,  
Tezliklə alarsınız,  
deyib, çıxdım otaqdan.  
Sən sağ ol – mən sağ olum,  
budur mənim haqq yolum!  
O aparır, gedirəm ki,  
xalqa bir həyan olum!



Yazıram ki, qoy qalsın  
tarixində Heydərini,  
Bu da məndən pay olsun  
arxivinə Heydərini!  
Qoy çəksin diqqətini  
gələcək nəsillərin  
Ki, yaxşı tanınsınlar  
köklərin, əsillərin!  
Görsünlər ki, bir ürək  
ümmana baş vurubdu,  
Ümmandan «Sönməz Günəş»  
adlı dastan qurubdu!!

**BİR ANA DA GÖRDÜM  
ANAM TƏK NURLU**

*«Azərbaycan məktəbi» jurnalının baş  
redaktoru Zəhra Əliyeva ilə görüşdən*

*15 may 2002-ci il, Bakı*

Bir kitab apardım  
Azərbaycana,  
Qarşılıdı orda  
məni bir ana.  
Kitabımı təqdim  
etdim hörmətlə,  
O da qəbul etdi  
çox məhəbbətlə.  
Bu «Sönməz Günəş»in  
ilk hissəsiydi,  
Bir Dahi həyatın  
məcəmuəsiydi!  
İllərlə sinəmdə  
qaynayan, daşan  
Qəlbimin özünün  
haray səsiydi!  
İldırımlar ötən,  
zindanlar aşan  
Şair ömrümün ilk  
nişanəsiydi!  
Nurani qadının –  
Zəhra ananın  
Söhbətiylə ötən  
zamanın, anın,



Təəssüratından  
aldığım təblə,  
Təkrarən görüşmək  
adlı mətləblə  
Ondan ayrılısam da,  
qəlbimdən itmir,  
Bir sözü, söhbəti  
məni tərk etmir!  
İxtiyarsız alıb  
qələmi ələ,  
Belə rəvac verdim  
mən bu fəsilə:  
Ay Ana, nə gözəl  
nurun var sənin,  
Qəlbimin özündə  
yerin var sənin.  
Dünyada ən gözəl  
Anamı sandım,  
Səni görəndə də  
Anamı andım.  
O gün yolum özü  
oldu uğurlu,  
Bir ana da gördüm  
Anam tək nurlu!  
Söhbətin uzandı,  
sözün uzandı...  
Hamısı Günəşdən,  
Ay, Ulduzdandı.  
Sözlər alışandı,  
sözlər yanandı,  
Onlardan qəlbimə  
izlər paylandı...

Nə söhbət qurtaran,  
nə qəlb doyandı!  
Qəlbimə bir kitab  
yazdın, bildinmi?  
Onu sətir-sətir  
düzdün, bildinmi?  
Onsuz da boşalmaq  
bilməyən qəlbim  
Doldu unudulmaz  
söhbətlərindən.  
Coşdu səngimək nə  
bilməyən təbim,  
Qəlbimdə bənd qurdu  
sətirlərindən!  
Qəlbimdə gör neçə  
kitablar yatır,  
Boşalıb qurtarmır,  
o, elə artır!...  
Birin də sən yazdın  
ey nəcib insan!  
Bir gün özün onu  
oxuyacaqsan  
"Sönməz Günəş"imin  
fəsillərində.  
Qəddini qırdığın  
o illərində  
Dönüb yenə təkrar  
yaşayacaqsan,  
Onu sətirlərdə  
oxuyacaqsan!  
Bir fəsil də verdin  
şah poemama,



Zərifə sevgisi –  
Heydər sevgisi!  
Sarılıb təbimlə,  
mən ilhamıma,  
Yazıb Zərifə və  
Heydər sevgisi,  
Bir ərməğan kimi  
qəhrəmanıma,  
Sönməz Günəşimin  
ən gözəl fəslə  
Adın verəcəyəm  
mən o yazıma!  
Ay Ana, nə gözəl  
nurun var sənin,  
Qəlbimin özündə  
yerin var sənin!  
Dedin ki, qızın var  
mənimlə yaşdaş,  
Onu bacı bildim,  
özümü qardaş!  
Bağır dünyasından  
aldım adını,  
Gözəl millətimin  
gözəl qadını!  
Şərəflə daşıyan  
Ana adını,  
Topla yaddaşını,  
topla yadını.  
Səninlə müsahib  
olmaq üçün mən,  
Dönüb gələcəyəm  
yenə təzədən!

**HEYDƏRLƏ UCALDIM,  
GÖYLƏRƏ QALXDIM**

Heydərle ucaldım,  
göylərə qalxdım,  
Həyata mən onun  
gözüylə baxdım.  
Görən gözüm də O,  
bəbəyim də O,  
Dağ kimi ucaldı  
ürəyimdə O!  
Qafqaz kimi durdu  
kürəyimdə O!  
Qəlbimdə yaşatdım  
bir dayaq kimi,  
Xalqa öndər oldu  
bir mayak kimi!  
Gözlərimin nuru,  
ağlım, düşüncəm,  
Onu düşünməsəm,  
artar işgəncəm!  
Mənim həyat eşqim,  
sağlamlığımdır,  
Qafqazdan da yüksək  
hünər dağımdır!  
Çox dar görünərdi  
bu cahan mənə,  
Olmasa Heydərək  
qəhrəman mənə,





Nə yaza bilərdim,  
nə də yarada,  
Çaqqallar didərdi  
məni arada!  
Sağlam ürək kimi  
döyünəmməzdim,  
Nə yaza bilər, nə  
öyünəmməzdim!  
Haqqın özü kimi  
doğdu gözümdə,  
Artdı yaddaşım da,  
artdı sözüm də!  
Xoşbəxtliyin özü  
güldü üzümə,  
Heydərdən nur gəldi  
qaynar gözümdə!  
Mat qaldım özümdə  
taba, dözümə,  
Yoxsa baxardımı  
qələm sözümə?!  
Yazıla-yazıla  
qəlbimə Heydər,  
Son qoydu qəlbimdə  
dərdimə Heydər!  
Yandı fəsil-fəsil  
söz gözlərimdə,  
İtdi ürəyimdən  
qəm-kədərim də!  
Öz sevinc dünyama  
qapıldım, qaldım,

Hünər meydanına  
atıldım, qaldım –  
Heydərdən sönməyəm  
ilham, güc aldım,  
Sənət meydanında  
tapıldım, qaldım!  
Mən elə ucaldım,  
elə ucaldım,  
Dərdlərimi verdim  
yelə, ucaldım!  
Düşmənlər önümdə  
əridi, itdi,  
Qələmim hamısın  
zərblə kiritdi!  
Vücuduma gödək  
kəsilən zindan  
Əridi çıxantək  
qələmim qından!  
Döndüm Koroğluya,  
döndüm Nəbiyə,  
Çevrildim yurdumda  
şairtəbliyə!  
Qürurla yaşadım,  
ömrün hər anın,  
Yenilməz oğlutaq  
Azərbaycanın!  
Coşqun Xəzərəm mən,  
Arazam, Kürəm,  
Sağlam gələcəyəm,  
bitməz ömürəm!



Ölməz Heydərim var  
                    önümdə çünki,  
Adıyla olubdu  
                    dünya mənimki!  
Sevincimin özü  
                    dünya qədərdir,  
Çünki, sevincimin  
                    özü Heydərdir!  
Ömrünün hər anı  
                    barlı – bəhrəli,  
Xalqa sərf edilib  
                    axşam-səhərli!  
Heydərtək qəhrəman  
                    yoxdur hünərli,  
Şüası, kölgəsi  
                    xalqa yetərli!  
İllərlə düşündüm  
                    böyük səbrlə,  
Vəsf etməyə onu  
                    ilham, təb ilə.  
Ömrümün hər anı  
                    il kimi keçdi,  
Düşüncəm illərlə  
                    sözləri seçdi.  
Qəlb yazı-pozuda,  
                    düşüncəm darda,  
Otuz il yol keçdim  
                    qışda, baharda.  
Ürəyimdən axdı  
                    coşqun çaylar da,

Qəlbimdə çağladı  
                    buz bulaqlar da!  
Nələr kəşf etmədi  
                    qəlbim özündə,  
Durub qayğısında  
                    hər bir sözün də.  
Qaynar bulaq oldum,  
                    coşqun çay oldum,  
İllərə sığınan  
                    hay-haray oldum.  
İllərlə bişirdim  
                    sözü söz ilə,  
Qəlbimdə odlanan  
                    qaynar köz ilə.  
Elə ki meydana  
                    çıxdım söz ilə,  
Təqib olundum mən  
                    min bəd göz ilə.  
Öz doğum günümdə  
                    oldum tutuqlu,  
Bədnəzər də qaçdı  
                    yanı qoduqlu.  
Mənə qardaş deyən  
                    azğın köpəklər,  
Mənə Qartal deyən  
                    quzğun, ördəklər  
Çıxsa da hamısı  
                    məənə naxələf,  
Açıldı düyünlər,  
                    tapıldı kələf,





Düşüncəm təbimi  
gətirdi dəmə.  
Hər bir zamanıma,  
hər bir vədəmə,  
Heydərin atdığı  
hər bir qədəmə,  
Hər bir zəfərinə  
söz qoşmaq üçün,  
Haqqında qürurla  
danışmaq üçün,  
Tanrı kürəyimə  
əlini çəkdi,  
Qəlbimdə tükənməz  
sözləri əkdi!  
Ha dərsəm barını,  
tükənməz oldu,  
Qəlbimin aynası  
çirklənməz oldu!  
Çıxdım aydınlığa  
hər qaranlıqdan,  
Qəlbim xoşlanmadı  
saxta qılıqdan!  
Önümdə örnəyim,  
arxam, köməyim,  
Xalqımın taleyi,  
gözüm, bəbəyim!  
Açıq həqiqətdir,  
necə deməyim?!Məğrur danışmağım,  
deyib-gülməyim,

Onun həyatıyla  
bağlıdır ancaq!  
Xalq taleyi deyil  
əldə oynucaq –  
Ki, hər yol ötənə  
edəsən güman,  
Dahini – Dühani  
yetirən zaman!  
Özü də veribdi  
öz qərarını,  
Çin edib xalqımın  
arzularını!  
Böyük sınaqlardan  
keçib qürurla,  
Zamanın köksünə  
kəçüb uğurla,  
Qızıl tarixinə  
dönüb xalqımın,  
Qeyrətlə halına  
yanıb xalqımın,  
Xalqın tarixində  
tarixləşən kəs  
Heç zaman tarixdən  
silinə bilməz!  
Tarixin özündə  
dalğalanan səs  
Onun yaddaşından  
silinə bilməz!  
Heydər qəlbindəki  
doğmalığ, həvəs



Qeyri insanlarda  
görünə bilməz!  
Sağlam qanıdadır  
doğmalığı onun,  
Ürəyinə yaddır  
lovğalığı onun!  
Bəşər tarixində  
bənərsiz, təkdi!  
Xalqın dərini də  
bənərsiz çəkdi!  
O, bu ulu xalqa  
hər vaxt gərəkdi!  
O, sağlam sabahdı,  
xoş gələcəkdi!  
Qəlbi bir cahandır!  
Özü bir cahan!  
Olubdur Cahanda  
bir canla min can!  
Elə bir insanı  
sevməyən bir kəs  
Ucalıb şöhrətə  
yetə də bilməz!  
Onu sevmək özü  
şöhrətdir, şandır!  
Çünki O, bölünməz  
Azərbaycandır!  
Çünki O, bölünməz  
Azərbaycandır!!

**O, BİR XƏZİNƏDİR,  
QAYNAR SƏRVƏTDİR**

Dünyanın qucağı  
açıqkən ona,  
Hər an sadıq qaldı  
doğma yurduna.  
Duysa da dünyaya  
gərəkliyini,  
Xalqına sərf etdi  
öz əməyini!  
«Heydər – Xalq»- deyəndə  
düşünürəm mən,  
Elə hey düşünür  
daşınıram mən,  
Fikrimdə hey dolur,  
boşalıram mən,  
Aya, ulduzlara  
baş alıram mən!  
Söz yanır qəlbimdə,  
necə yanmasın?..  
Söz qanır dərdimi,  
necə qanmasın?..  
Axı var qəlbimin  
dünyaca sirri,  
Xəbərdardır sözün  
incisi, dürrü!  
İstəyir qəlbimdən  
yol tapa, çıxa,  
İstəyir şimşək tək  
kükürə – çaxa,



Qalxa dost-düşmənin  
gözünə baxa,  
Odunu düşmənin  
gözünə soxa.  
Sevincə bürünmüş,  
qəmə bürünmüş,  
Qəlb evimdə zilə,  
bəmə bürünmüş.  
Sözlər od-atəşli,  
qığılıcımlıdır,  
Qəlbim təlatümlü,  
söz seçimlidir!  
Qəlbi ipək kimi,  
dürr, inci Heydər,  
Xalqımın tükənməz  
sevinci Heydər.  
Bəşər tarixində  
yeganə, təkdir,  
O, bütün dünyaya  
hər an gərəkdir!  
Bunu dünya deyir,  
mən sevinirəm,  
Onu dünya sevir,  
mən sevinirəm!  
Qürurum qaldırır  
səməyə məni,  
Adıyla tanıtdı  
dünyaya məni!

Onun kölgəsində  
oldum zəfərli,  
Onun hünəriylə  
oldum hünərli!  
Qərq etdi sevincə  
illər illəri,  
Heydər dühasının  
hər bir zəfəri,  
Hər bir qələbəsi  
mənim qələbəm!  
Dünyaya səs saldı  
elmim, qələbəm!  
Qələmə sarıldım,  
qüdrətə çatdım,  
Sonu görünməyən  
şöhrətə çatdım,  
Sönməz Günəş adlı  
mətləbə çatdım.  
Qəlbimdə ruh artdı,  
qolumda qüvvət,  
Kök saldı qəlbimdə  
söz adlı sərvət!  
Nə tükənən deyil,  
nə itən deyil,  
Min bir kitab yazsam,  
söz bitən deyil.  
Sönməz təbə çatdım,  
ilhama çatdım,  
Heydərini iziylə mən  
kama çatdım!



Dünya təbrikini  
                                yaydı yurduma,  
Heydərim Tanrıdan  
                                paydı Yurduma!  
Ali baş komandan  
                                Yurdda orduma,  
Böyük məharətlə  
                                Yurdda qaydım  
Ancaq Heydər qaldı,  
                                Heydər yetişdi!  
Onu doğan ana,  
                                yerin behiştidi!  
Onu əkən ata,  
                                yerin behiştidi!  
Elə bil bəxtimə  
                                Xudadan düşdü,  
Ondan ilham aldım,  
                                tutdum qələmədən!  
Almağa qiyməti  
                                Dünya-aləmədən.  
Bir aləm yaratdım,  
                                «Sönməz Günəş» tək,  
Açdı ürəyimdə  
                                söz dolu ləçək.  
Dürr dolu sözləri  
                                mən ləçək-ləçək,  
Sonsuz sətirlərə  
                                düzə biləcək,  
Gücü, qüvvəni də  
                                özündən aldım!

Öz andına sadıq,  
                                dönməz – müsəlləh,  
Əsgərə çevrildim,  
                                izində qaldım!  
Hər addımında söz,  
                                hər anında söz,  
Mərd, ulu Heydərin  
                                zamanında söz  
Söyləmək özü də  
                                böyük hünərdir!  
Ən böyük hünərin  
                                özü də öndə,  
Yenilməz, sarsılmaz,  
                                Böyük Heydərdir!  
O, varkən, hünərsiz  
                                görünəmmərəm,  
Cılız mahallara  
                                bölünəmmərəm!  
Böyük dövlətə də  
                                olacaq sahib,  
Olmadan ölkəmdə  
                                bir nöqə-r-naib,  
Durmada artacaq  
                                şöhrətim, şanımlı,  
Böyüyəcək Yurdum –  
                                Azərbaycanım!  
Nə dərdim olacaq,  
                                nə də azarım,  
Qələmə sarılan  
                                şair, yazarım,



Sevinc boxçasından  
açacaq sözü,  
Yurdumda qalacaq  
Dünyanın gözü!  
Bu böyük inamdır,  
bir həqiqətdir!  
Heydərimdən çatan  
bir sədaqətdir,  
Çünki O, müqəddəs,  
sönməz sərvətdir!  
Yurdumun tükənməz  
sərvətidir O!  
Xalqımın etalon  
qeyrətidir O!

## GƏNCƏ QIYAMINDAN SONRA

Dördü iyun qiyamından,  
Xalq cəbhəsi oyunundan  
Sonra yurdda dedi-qodu,  
Oynanılan godu-godu  
Oyunları səngiməyir,  
Narahat xalq dincəlməyir!  
Başsız atlı – cəbhəçilər,  
Əməlləri iyrəncilər  
Elə qatıb işlərini,  
Qorxu alıb içlərini!  
Hakimiyyət hərisləri,  
Xalqın nankor, naqisləri,  
İçlərində üzülülər,  
Əzilir, gah büzülülər.  
Min oyuna girir yenə,  
Donlarını dönə-dönə,  
Dəyişərək gündə yüz yol,  
Gopa basır yenə bol-bol!  
Abır-həya itib gedib,  
Namus-qeyrət ötüb gedib!  
Bəlli olub qiymətləri,  
Çürük çıxıb ülfətləri!  
Bədləkləri çözülbüdü,  
Ümidləri üzülübdü!  
Xalq hiddətin boğammırlar,  
Nə də itib dağılmırlar!  
Xalq isə: öndərim –  
Heydərim deyir!  
Tək sənə bağlıdır  
zəfərim – deyir!





Ümitsiz, əlacsız  
qalan bu «Bəylər»  
Özləri də deyir,  
tez gəlsin Heydər!  
Ölüm qorxusu var  
ürəklərində,  
Bu, aydın görünür  
üz rənglərində!  
Meydanda «Dər» tikmək  
istəyənlər var,  
Qanlarını tökmək  
istəyənlər var!  
Milləti aldadıb,  
salıblar tora,  
Sonra da hamını  
gətirib zara  
Ümid axtarırlar,  
yer axtarırlar,  
Yenə söykənməyə  
kar axtarırlar!  
Nə kara gələn var,  
nə də köməyə,  
Xalq inanmır daha  
«Bəy»ə – gədəyə!  
«Bəylərin» çağırışın  
rədd eləsə də,  
Onların səsinə  
hay verməsə də,

Heydər Xalq xahişin  
salmadı yerə,  
Dönməklə paytaxta,  
doğma şəhərə  
Sevinc bəxş elədi  
Yurdda hər yerə!  
Taleyim yol aldı  
qəmdən qəhərə.  
Sevinc qəhərində  
boğuldum bir an,  
Elə bil təzədən  
doğuldum bir an!  
Böyüdü gözümdə  
Yurd da, yurddaş da,  
Qərq oldu sevincə  
Yurd da, yurddaş da!  
Heydər in yolunu  
gözləyir Gəncə!  
Onun qədəmini  
izləyir Gəncə!



### XƏYALLARIM UÇAQ OLDU

Müqəddəs torpağa  
yol aldı uçaq,  
Öz yolunda qəti,  
sevgisi sıcaq,  
Xalq – Millət yolunda  
hamıdan qoçaq,  
Ulu Heydərım tək  
övladı olcaq,  
Söykənib öz inam,  
öz ümidinə,  
Xalq çatdı müqəddəs  
sevinc dəminə,  
Gətirdi oğlunu  
xoş gündəminə.  
Dərdli xalq qovuşdu  
dərd həmdəminə!  
Təbim sevincimi  
aşdı bir dəmdə,  
Qəhər damlaları  
doğdu didəmdə.  
Bir leysana düşdüm  
sətir-bənd adlı,  
Seçib bu leysandan  
sözləri dadlı  
Düzdüm sətirlərə,  
düzdüm bəndlərə,  
Bir ərməğan kimi  
Xalqa, Heydərə!

Bu sevinc gününə,  
bu şən gününə,  
Bir monoloq yazdım  
Heydər təbiylə,  
Çatdığım elmimlə,  
öz məktəbiylə!  
İllərdən süzülüb  
qəlbimə hopmuş,  
Zil-bəminə köklü  
qəlbimdən qopmuş,  
Söz-söz yağış yağdı  
didəmdən yenə,  
Axdı vərəqlərə  
qələmdən yenə!  
Gecəmə Ay doğdu,  
gündüzüm nurlu,  
Doğma torpağımda  
gəzdim qürurlu!  
Əsərim böyüdü,  
təbim boy atdı,  
Elə bil qəlbimdə  
bir toy-büsatdı.  
Sözün yallısına  
qoşuldum yenə,  
Söz-söz sətirlərə  
daşındım yenə.  
Dünyanın xoşbəxti  
mənam! – söylədim.



Qəlbimdə dərdimə  
                                sitəm eylədim!  
O məni üzürkən  
                                mən onu üzdüm,  
Qəmdə boğulmadım,  
                                sevincdə üzdüm!  
Heydərlə dünyanın  
                                dərdinə dözdüm!  
Dərdi silənim O,  
                                Mən görəni gözdüm!  
Onun sevincini  
                                bəndlərə düzdüm,  
Bir yumşaq ürəklə  
                                nələyə dözdüm!  
Sel kını sözlərə  
                                verdim sinəmi,  
Dikərək yoluna  
                                gözüm – didəmi,  
Hər bir qədəminə  
                                kəsildim diqqət,  
Sözümə düşməyə  
                                gətirdim riqqət!  
Ulu Heydərimdə  
                                gördüyüm qüdrət,  
Söz-söz sətirlərə  
                                hördüyüm qüdrət,  
Manumental əsər –  
                                Sönməz abidə,  
Bitdi gözdağıtək  
                                yağıya, yada!

**BULUDLAR AĞLAYAR,  
DƏNİZLƏR DAŞAR**

Vardır ağılım da,  
                                var dərrakəm də,  
Çoxundan ötəyəm  
                                ağılda, kamda!  
Hamıdan xoşbəxtəm,  
                                hamıdan ötkəm,  
Mənəm bu dünyada  
                                yalqız, nakam da!

\*\*\*

İstəyim nə dövlət,  
                                nə var, nə kürsü,  
Doyunca dadmışam  
                                yaxşını, pisi.  
Bu dərdsiz könlümün  
                                tükənməz dərdi  
Gördükcə önümdə  
                                insan sürüsü!  
\*\*\*

Elə yüksəlmişəm  
                                fəzalara ki,  
Kimsə o zirvəyə  
                                yetişən deyil!  
Sinəmi gərmişəm  
                                qəzalara ki,  
Kimsə o qəzadan  
                                ötüşən deyil!  
\*\*\*



Yuxum da ərşdədi,  
                    özüm də ərşdə,  
Üzürəm misilsiz  
                    nəğmədə, nəqşdə,  
Elə çırpılıram  
                    hərdən yerə ki,  
Yetişmir dadıma  
                    nəğmə, nəqş də!

\*\*\*

Sərhəddsiz səmada  
                    uçauçdayam,  
Leysan sətirlərdə  
                    qaçhaqaçdayam,  
Qəlbədən xəzinəni  
                    boşaltmaq üçün  
Qəlbimin özüylə  
                    pıçhapıçdayam!

\*\*\*

Hamını anladım,  
                    qaldım anlanmaz,  
Qəlbimin dərdinə  
                    gəmi tablanmaz,  
Buraxmam qəlbimə  
                    qərəzi, qəsdı,  
Qəlbimdə xalqıma  
                    sevgim anlanmaz!

\*\*\*

Dəryaya sahiləm  
                    sahildə dərya,  
Qəlbimlə birləşib  
                    sahillə dərya,  
Yelkənsiz gəmiyəm,  
                    qanadsız quşam,  
Gəzməklə tükənməz  
                    sahil, nə dərya!

\*\*\*

Elə asılmışam  
                    kəndirsiz, darsız,  
Qəlbimi qış alıb  
                    boransız, qarsız,  
Acı düşüncəmdən  
                    qopa bilmirəm,  
Yazdıqlarım sanki  
                    bəhrəsiz, barsız!

\*\*\*

Qəlbimin küyündən  
                    dəryalar coşar,  
Gözümün nurundan  
                    Araz – Kür daşar,  
Bəraət almasa  
                    ədalətlə haqq,  
Buludlar ağlayar,  
                    dənizlər daşar!



## MƏHKƏMƏ NAĞILI

*Qüvvət elmdir – başqa cür heç kəs,  
Heç kəsə üstünlük eyləyə bilməz!*

*Nizami Gəncəvi*

Biri vardı  
biri yoxdu dünyada,  
Azadlıqda  
qaldım payı-piyada!  
Xəyallarım  
yaşasa da dəryada,  
Boğuluram  
mən bir acı damlada!  
Bircə damla  
mürəkkəblə yazılmış,  
Dost əliylə  
yolum üstdə qazılmış,  
Bir quyu var  
qənşərimdə, önümdə!  
Doğum günüm,  
45-ci dönümdə,  
Bir bəd əllə  
verilən bir qərardad,  
Yolum üstdə  
oldu türmə, qazamat.  
Dörd ay çəkən  
bu səfərdən döndüm mən,  
Türməni də  
gözlərimlə gördüm mən.

Haqq qələbə çaldı,  
çıxdım türmədən,  
Məmnun oldum  
azadlığı görmədən.  
Həyatıma  
yazılan bu məhkumluq,  
İşlərimi  
etdi yenə hakimlik.  
Ali məhkəməyə  
yazdım bir namə  
Almaq arzusuyla  
bəraətnamə.  
Dəvət aldım,  
prosesə çağrıldım,  
Bircə anda  
xəmir kimi yoğruldu.  
Üç gəc hakim  
bir otağa yığıldı,  
Üç dəqiqə  
söhbət etdi, dağıldı.  
Bu məhkəmə  
deyildi, lap nağıldı!  
Nə bir sual,  
nə bir sorğu, nə töhmət,  
Düşdüyüm bu  
vəziyyətə qaldım mat...  
Harda qalıb,  
görəsən haqq-ədalət?  
Yordu məni  
bu nadanlıq – qəbahət!  
Nərimanla  
bir gün əvvəl görüşdüm.



Bildiyimdən  
bir az ona danışdım.  
Bir nurani  
insan olan Nəriman  
Çəkdi diqqətimi  
özünə yaman.  
Çox səmimi keçdi  
söhbət-sözümüz,  
Sevincimdən vurdu  
nəbzim dözümsüz.  
Elə bildim  
önümdədir ədalət,  
Nərimanın  
özündədir ədalət.  
Sən deməmiş,  
onda insaf, mürvət yox,  
İnsanlığa,  
həqiqətə qiymət yox.  
Üzündəki  
nur deyilmiş, kirşanmış,  
Kişi deyil,  
üç ayaqlı dovşanmış!  
Kitabımı  
məmnunluqla götürdü,  
Vərəqlədi  
və köksünü ötürdü.  
Məhkəmədə  
sanki özün itirdi,  
Son sözünü  
bədxahlıqla bitirdi.  
Elə yandım,  
qovruldu mən içimdə,

Səhv etmişdim  
qəlbimdəki seçimdə.  
Poeziya  
vurğunutək danışan,  
Hakimlərin  
dolğunutək danışan  
Nərimanda  
nə «nərlək» yox, nə «iman»  
Hər addımda  
bir naxələf, nadürüst,  
Düşündükcə  
adam olur sanki süst.  
Doğrudanmı  
yaşamaqda yox məna?  
İnsanları  
üzgün qoyub təmənnə!  
Bir anlığa  
sual etdim özümdən,  
Düşündükcə  
Dünya düşdü gözümdən!  
Əgər indi  
göydən düşsə üç «Qrad»,  
Nərimanlar  
vəkilləri etsə rədd,  
Yəqin itər  
ortalıqdan qərəz, qəsd,  
İnsan kimi  
yaşayarıq biz sərbəst!  
Qadir Allah,  
bitər nağılın sonu,  
Naqislərə versən  
sonsuz yuxunu!





Qələm əldə  
    mən yazıram, nəhayət,  
İndi həyat  
    kitabımı, Ədalət,  
Bir fəslə də  
    «Arif, Ayət nəhayət»!  
Üç dost idik:  
    Arif, Ayət, Ədalət,  
Sonra döndü  
    nəhayətə ədalət.  
İfadəmi  
    dinləmədin, özün bil,  
Bəlkə onu  
    gözlərimdən görürsən.  
İstəyirəm  
    indi bunu yazım, bil,  
Ədaləti  
    sətirlərdən görərsən.  
Günahımla  
    ölümə də gedərəm,  
Günahsız heç  
    istəməm ki, əyiləm!  
Bir məktəbin  
    təməlinə bulundum,  
Rəzillərin  
    əməliylə vuruldum.  
Qapıldım öz  
    düşüncəmə, dünyama,  
Şair qəlbim  
    yad qalmadı ilhama.  
Heyrətimdən  
    sanki bir an donmuşam,

Hiddətimdən  
    ildırımə dönmüşəm.  
Görüşünə  
    qələmimlə gəlmişəm,  
Rəzillərə  
    ürəyimdə gülmüşəm.  
Hər sualın  
    cavabı var sinəmdə,  
Danışmasam,  
    yara bağlar sinəmdə.  
Sanki Tanrı  
    yetiribdi məni «kan-kan»,  
Çünkü qələm  
    asılbıdı yumruğumdan.  
Yetib zaman,  
    daha durmam, yazmalıyam,  
Nadanları  
    sətirlərə düzməliyəm.  
Bu qələmlə  
    qəbirlərin qazmalıyam,  
Sətir-sətir  
    qəbirlərə düzməliyəm.  
Nahaq oddan  
    yanammaram, dözməliyəm,  
Ədalətlə  
    ədaləti gəzməliyəm.  
O məktəbin  
    ilk təməli sinəmdədi,  
Hər kəlməsi  
    bir örnəkdi o, məndədi.  
Enerjimi alıb  
    Heydər günəşindən,





Bir dəhşətli ildırırma  
dönmüşəm mən.  
«Sinəmdədir elin gücü,  
düz yolumdan yayınmazam.  
Çatmaz mənə düşmən gücü,  
Öz yolumnan yayınmasam!»  
Çünki onu salıb Heydər!  
Bu yoldadır ancaq zəfər!  
Nə zamandır gözləyirəm  
qətnaməni, Ədalət,  
Qələmimlə izləyirəm  
indi səni, Ədalət!  
Gəl öldürmə  
zamanımı, Ədalət,  
Çıxar haqlı  
qərarını, Ədalət.  
Zaman yəni  
qiymətsizmi, Ədalət?!  
Zaman verər  
qiymətini, Ədalət.  
İndi mənə  
zaman lazım, yazıram,  
Ədaləti  
sətir-sətir gəzirəm.  
Çıx, üzə çıx,  
yerini de, nəhayət.  
Günahkardır  
Arif, Ayət, Ədalət.  
Söz ver deyim  
həqiqəti, Ədalət!  
İtibdi dost  
sədaqəti, Ədalət!

«Öcalana  
hökm yazıldı bir aya,  
Cinayəti  
səs salsa da dünyaya!  
Fikrət, Ayət  
süründülər on aya,  
Haqlı bir iş  
qoymadılar ortaya!»  
Günahsızlar  
düşübdülər bəlaya,  
Qıyma mənim  
zamanıma, ədalət,  
Hər günümə,  
hər anıma, ədalət.  
Düşərsən bəd  
romanıma, ədalət.  
Vurarsan xal  
saf adına, ədalət.  
Vəkil adı  
bir ədalət rəmzidir,  
Qərarın ver,  
sənə necə sərf edir.  
Mənə fərz döy,  
tək zamanım itməsin,  
Xalq gözləyir  
kitabımın bitməsin.  
Sorma məndən  
sənədlərin itməsin.  
Arif bilir,  
Ayət bilir hardadır.  
Fikrət bilir,  
günah da onlardadı.



"On may" oldu  
 ən müqəddəs günümüz,  
 Ona otuz,  
 çatdı dedi dilimiz.  
 Bu müqəddəs  
 tədbirdən xoş ayrıldıq,  
 Hərəmiş öz  
 evimizə yayıldıq.  
 İşçilərin hamısı  
 şən, mehriban,  
 Heç bilmədik  
 kim xortladı aradan.  
 On gün sonra  
 aralığı qatdılar,  
 İşçiləri  
 yamanca aldatdılar.  
 Hədə, qorxu,  
 yoxlamalar başladı,  
 Aralıqda  
 kimsə satqın işlədi.  
 İlahidən, demə,  
 varmış əmrimiz,  
 Ona görə, ona otuz  
 çayıb, deyib dilimiz!  
 Otuz mayda gəldi,  
 çatdı əmrimiz,  
 Azad olduq mən, müavin,  
 baş mühasib – üçümüz.  
 Təhvil-təslim  
 əsla nədir bilmədən,  
 Heç bizimlə  
 danışmadan, dinmədən,

İdarəni  
 tapşırdılar özgəyə,  
 Sənədlər də  
 düşdü ordan kölgəyə.  
 Otuz birdə  
 "sənəd-sənəd" dedilər,  
 Bir az sonra  
 tamamilə kiridilər.  
 Bu oyundu,  
 özləri bilirdilər.  
 Müayinə  
 olunmadı otaq da,  
 Gizlətdilər  
 yəqin küncdə-bucaqda.  
 Binəqədi,  
 Çexov-14, saraylar  
 Ədaləti,  
 həqiqəti haraylar.  
 Fikrət, Ayət  
 yazıb ağır cinayət,  
 Düz yolumuz  
 dönüb olub qəbahət.  
 Ruhumuz saf,  
 qəlbimizdə ədalət,  
 Möhtac qaldıq  
 ədalətə, Ədalət.  
 Xitam ver bu  
 cinayətə, Ədalət.  
 Ədalətsən  
 bizə versən bəraət!  
 Vidadinin  
 özü qurdu oyunu,



Özünə də  
    özü qazdı quyunu.  
Fəxrəddin də  
    pis almadı payını,  
Unutmuşdu  
    sanki haqqı-sayını.  
Xasiyyətim  
    arayışda dumduru,  
Fəxrəddinin  
    özü vurub möhürü.  
Bəd işində  
    gərək ola təhəri,  
Ürəklərdən  
    damdı ilan zəhəri.  
Fikrət çapdı  
    köndələnə kəhəri,  
Sənədləri  
    tapdılar, gizlətdilər,  
Düz işləri  
    sürüyüb iylətdilər.  
Məcəlləni  
    əldə söyən Fikrətə,  
Cahangir dözmədi,  
    söylədi: – gədə!  
Gördüklərim  
    qəbahətdir, Ədalət,  
Möhtac qaldıq  
    ədalətə, Ədalət,  
Söylədiyim  
    həqiqətdir, Ədalət!  
Xitam ver  
    bu cinayətə, Ədalət.

Bütün Samux  
    əhli-haldır bu işdən,  
Çörəyimiz  
    sanki çıxıbdı daşdan.  
Başçı Arif  
    çalma saldı başına,  
Aləm bilir  
    çalma salan kişi nə?!...  
Bu qələmlə  
    gücüm çatar qoşuna,  
Kəfən cırar,  
    ölü qalsa başına.  
Mirzə Cəlil  
    «Ölülər»i şükürlü,  
Bu Ölülər  
    onlardan da məkrli!  
Soyandılar  
    amansız, fəqiri,  
Tamahları  
    inan kəsər dəmiri...  
Daş düşəydi  
    Ayət ilə dostluğa,  
Dəvə kimi  
    indi girib kolluğa!  
Dəvə boyda günahları  
    öyrənibdi bolluğa,  
Tamahından  
    qıyar fəqir, yazığa!  
Bu günahı  
    qoyma qala, Ədalət,  
Yardımcı ol  
    əhli-hala, Ədalət!



Ümidimiz  
    ədalətə, Ədalət,  
Xitam ver  
    bu cinayətə, Ədalət!  
Ədalətsən,  
    bizə ver sən bəraət!  
Yaşara da  
    çox etibar yoxdu, bil,  
Nə olsun ki,  
    ötür indi o, dil-dil.  
Yadımdadır  
    doxsan səkkiz ilində,  
Çox çalışdı  
    ədalətin yolunda.  
İddiamı  
    etdi qəbul Ədalət,  
İşlərimi  
    sayıb məqbul Ədalət!  
Haqqsız olsam,  
    onda haqsız olardım,  
Layiq olsam,  
    cəzamı da alardım!  
Oyunbazlar  
    bizə oyun qurublar,  
Bu yollarda  
    hamımızı yorublar...  
Haqqlı olan  
    yorularmı, Ədalət?  
Haqqı qovan  
    yorulmalı, Ədalət!  
Usanmaram  
    haqq yolunda, Ədalət,

Ədalətin  
    hökmü qanda, Ədalət!  
Qanımda da  
    daşımışam ədalət,  
Ədalətlə  
    yaşamışam, Ədalət!  
Haqqsızlarla  
    çox çıxmışam  
    cəngə mən,  
    bir dünyam var,  
Qoymaz gələm  
    təngə mən!  
2000-in  
    «10 May»ında müqəddəs,  
Dost-qardaşla  
    bir araya yığışdıq,  
Aləm bilir  
    o gün də biz müqəddəs  
Sevinc dolu  
    dünyamıza qarışdıq!  
Təntənəli  
    məclisimiz keçdi şən,  
Qopdu bir bənd  
    qəlbimdən bədahətən!  
\*\*\*

«On may müqəddəsdir  
adınız qədər,  
Heydər – xalq deməkdir,  
xalq isə Heydər!



Bu sözün çox böyük  
hikməti vardır,  
Onu qanmayanın  
dünyası dardır!»

\*\*\*

Sən deməmiş,  
dünyası dar dostlarım,  
Dili şirin,  
içi zəhər dostlarım  
Yığışdılar  
axşam, səhər dostlarım,  
Sevincimə  
qatdı zəhər dostlarım.  
Başçı Arif  
yaman çıxdı özündən:  
«Yaman günə  
qoyacaqsan məni sən,  
Əşi, qardaş,  
qadağandır, qadağan,  
Əmr almışam  
özüm Heydər babadan!  
Qoymaram ki,  
quş da uça yuvadan.  
Məktəb nədir,  
öyrənin də, di...məndən,  
Vəzifəm də  
miras qalıb dədəmdən.  
Baxarsan ki,  
nə edərəm sənə mən.»

Dəhşətli bir ağrı  
keçdi mədəmdən,  
Elə bilmə qorxdum  
mən bu hədədən.  
Bəy oğlu da  
heç qorxarmı gədədən!  
Məhəbbətə  
əsla varmı qadağa,  
Bu nadana  
inanarmı bir çağa?!  
Sözün varmı  
bu söhbətə, Ədalət?!

Belə düşdük  
qəbahətə, Ədalət!  
Xitam ver bu  
qəbahətə, Ədalət!  
Ədalətsən,  
bizə ver sən bəraət.  
Ağsaqqallar  
yığışdılar, gəldilər,  
Deyib-gülüb,  
bizimlə əyləndilər.  
Akademik  
zəng vurardı arada:  
«Hə, qardaş,  
de, necəsən orada?!  
Tədbirdəyəm  
indi mən də burada!»...  
O gün axşam  
məclis qurub dostlarım,

Arifi də  
ora dəvət etdilər.  
Çoxlu-çoxlu  
qeybət qırıb dostlarım  
Arifə də  
həvaləni etdilər.  
Akademik  
dirənmişdi divara.  
Deyirdilər:  
Eldar hara, sən hara?  
And-amanla  
yazıq dostum birtəhər  
Söz verdi ki,  
qurtararam sərəsər.

On bir mayda  
başçı məni çağırıdı:  
«Nə oyundu!? –  
deyə, bərkdən bağırdı.  
Demədimmi  
qadağandır, qadağan!  
Bəlkə könlün  
istər başçı olasan?  
Qoymaram ki,  
səni burda qalasan!»  
İyirmi gün  
öhdəçilik götürdü,  
Mən güldükcə,  
o köksünü ötürdü.  
Ayət də lap  
vicdanını itirdi,

Yazılanlar  
həqiqətə çətirdi.  
Ümidimiz  
ədalətə, Ədalət!  
Xitam ver bu  
qəbahətə, Ədalət!  
Ədalətsən,  
bizə ver sən bəraət!  
Düz bir ildir  
get-gəldəyik sərəsər,  
Yazılarda  
həqiqətdən yox əsər.

\*\*\*

İddiamı  
Səbaelə göndərdim,  
Həqiqətə  
yetişsəydim, nə dərdim...  
Çox danışdım  
öz-özümə, qəlbimdə,  
Düşüncəsiz  
ötmədi bir dəmim də.  
Dedim, açım  
Yaşara bir telefon,  
Bəlkə də, bu,  
haqsızlığa qoyam son.  
Çün Vidadi  
söyləmişdi sözünü:  
«Haqq puldadır,  
heç axtarma düzünü,  
Məhkəmədən  
qətnaməni alaram,



Hakimi də  
pulla razı salaram!»

Yaşar məni səhv  
anladı bir anlıq,  
Zirəddini  
eylədilər qurbanlıq.  
Zirəddinlə  
danışırmuş kimi o:  
«Hə Zirəddin,  
de necəsən, sən, alo!  
Məxarici  
Vidadidən götürdüm,  
Xanlara da  
elə həməən ötürdüm!»

Bayramzadə  
Xanlar da, bir hakimdi,  
İmtahandan  
keçəmmədi əkildi.  
Gethagetdə  
iki min göy qapdı o,  
Yaşar verdi,  
elə bildi, tapdı o.

Çaşqın Yaşar  
özü dedi bunları,  
Səhv salaraq,  
Zirəddinlə Eldarı.  
Dedim: – Yaşar,  
bilirsənmi kiməm mən?  
O qışqırdı:  
«Zirəddinsən, bilirəm də avara!»

Bu sözlərə  
telefonda güldüm mən,  
Sonra gəlib,  
sıxdım onu divara,  
Bu Yaşarı  
elə söydüm, söydüm mən,  
Əgər olsa  
onda əldə qələmim,  
Bu qələmlə  
gözlərini tökərdim.  
Səbaelə  
təkrar yazdım ərizə,  
İşlərimi  
salmasınlar qəlizə.  
Faydası nə,  
istər Yaşar, ya Xanlar,  
Birləşdilər  
bu naxələf, bədxahlar.  
Hərəsinin  
kürəyində min ah var,  
İndi Yaşar  
oturubdur bu zalda,  
Özündə yox,  
xəyaldadır, xəyalda.  
Xəyalında  
şöbələri səsləyir,  
Adınızdən  
bilməm, nələr istəyir.  
Allahverdi,  
Zamil, Yaqub təngdədi,  
O bir yana  
Salmanla da cəngdədi.



«Quzu kəsin,  
səbət tutun» sözləri  
Yaman gəzir  
dərələri, düzləri,  
Söylədilər  
fəqirlərin özləri,  
Aman vermə  
xəyanətə, Ədalət!  
Xitam ver bu  
qəbahətə, Ədalət!  
Ədalətə  
özün söylə bəraət!  
Mən bilirəm,  
yoxdur, sənin xəbərini,  
Çək ipini,  
Yaşar kimi gədənin.  
Əsəbimdən,  
inan, əsir bədənim,  
Bilməlisən,  
kişi kimdir, gədə, kim!  
Naqisləri  
çox görmüşəm yolumda,  
Həyat varsa,  
yenə haqdı ölüm də!  
Qorxutmamış,  
məni heç vaxt ölüm də.  
Ədaləti,  
yaşatmışam özümdə.  
Ədalətli  
yaşamışam özüm də.

Zərb-məsəl var:  
«Dostun çıxsa önümə,  
Kimliyini,  
oxuyaram üzünə!»  
İndi bir az  
dostlarımdan qoy deyim,  
Məlum olar,  
onda sizə kimliyim.  
Akademik,  
ziyalılar başqanı,  
Tədbirlərdə  
bir oturub-durmuşuq,  
Hər bulaqda  
yüz də olsa vurmuşuq!  
Uca dağlar  
bulaq-bulaq şahiddi,  
Hər tanıyan  
doğma, qıraq şahiddi!  
Başçı dostum:  
«Hər tədbirə gəl!» dedi.  
«Sevincini  
hər an bizlə böl!» dedi.  
Tədbirlərin  
yadımdadı şuxluğu,  
Orda gördüm  
yazarları, çoxluğu.  
Məmməd Araz  
gecəsində bulundum,  
Məmnun oldum,  
demərim ki, yanıldım.





Söhrab Tahir,  
Nərimanı tanıdım.  
Öz-özümdən  
razılığım çoxaldı,  
İlyas Tapdıq  
yadımda lap çox qaldı.  
Ədaləti  
öz səsiylə dinlədim,  
Bu dəvətçün  
minnətdarlıq elədim!

\*\*\*

Lampa şüşəsində  
çaxıp vurdular,  
Ayaq üstə durub,  
gah oturdular.  
Pançigidze  
arvadına tost dedi,  
İlahidən  
öncə ölüm istədi:  
«Qoy mən ölüm,  
arvad məni ağlasın,  
İstəmirəm  
heç gözümün dolmasın!»

Tanrı onun  
sevgisinə qiymadı,  
Arzusunu  
heç gözündə qoymadı.

Əbədiyyət  
aldı onu qoynuna,

Sanki düşdü  
o axşamın oynuna.

\*\*\*

Ələsgərin  
yüz yetmiş beş ilində,  
Dinləmişəm  
Zəlimxanın dilində  
Nəğmə dolu  
sətirlərdən nələr mən,  
Çox görmüşəm  
yazarlarda hünər mən!  
Tanrı verib  
mənə də o hünərdən,  
Qəlbimdədir!  
Çalacağam zəfər mən!  
Ona görə  
hər əzaba dözüərəm,  
Vəzifə də  
verib Tanrı, yazıram!...

\*\*\*

Tək birçə an  
ayrı qalsam dostlardan,  
Sanardılar  
il keçibdi aradan.  
Məmnun idim  
dostlarımla, çox məmnun,  
Əsəri yox,  
indi o məmnunluğun.



Sonu puçmuş  
«Dostluq» adlı çoxluğun,  
Fərqi birmiş,  
varlıq ilə yoxluğun...  
İşlər bir az  
çətinliyə düşüncə,  
Arxam ilə  
danışdılar gizlicə...  
Yerimdəcə dondum,  
bir an dinmədim,  
Elə çaşdım,  
heç yerimi bilmədim...  
Yada düşdü,  
Zərb-məsəllər, misallar:  
«Görünməyib,  
nadüristdən dost olar!»  
Bu oyundu  
dostlar qurdu, Ədalət!  
Dostlarımdan  
məni qoru, Ədalət!  
Yığışdılar,  
sözləşdilər, sordular,  
Gördüyün bu  
oyunları qurdular...  
Dağı arana, aranı  
dağa qatdılar,  
«Qardaş-qardaş»  
deyib, mənə atdılar!  
Dedi-qodu  
peşələri, işləri,  
Dost qanına  
öyrəşibdi dişləri!

«Dost-dost» deyə,  
sorubdular qanıma,  
Qurban verdim naqislərə,  
zamanımı – anımı!...  
Gördüklərim  
qəbahətədi, qəbahət,  
Xitam ver bu  
qəbahətə, Ədalət!

\*\*\*

Gürcüstanı  
qarış-qarış gəzmişəm,  
Dost yolunda  
hər əzaba dözmüşəm,  
Düşüncəmlə  
dəryalarda üzmüşəm,  
Qəlbimləbir  
böyük əsər yazmışam!

\*\*\*

Mamaladze,  
Quram, Cansux, İmiri,  
Tanımışam  
tədbirlərdə səfiri.

Böyük-böyük  
dostlarımla böyükdüm,  
Bu meydanda  
tək qalanda döyükdüm...  
Axtarmadı,  
aramadı dostlarım,



Dar günümə  
yaramadı dostlarım.  
Bu oyundu,  
dostların şətəliidi,  
Hələ işin  
sonu, nə əvvəlidi!

\*\*\*

Yetmiş dördədən  
amalına vuruldum,  
Düşüncəmdə öz  
dünyamla yoğruldu.  
Düz yolumda  
deməyəm ki, yoruldum.  
Bu yol ilə  
hər gedənə dost dedim,  
İnamımda  
yanılmasam, nə dərdim?!  
Goranboydan –  
Gürcüstana gəzdim mən,  
Bu dostlarla  
hər əzaba dözdüm mən!  
Tanış-biliş  
qibtə ilə yanaşdı,

Hamı mənim  
dostlarımdan danışdı.  
Bax beləcə  
günlərimiz ötdü şən,  
Bu dostlarla  
nəşələndim sanki mən...

Onda dedim bu  
bəndi bədahətən:

Dostlarsız olmayım,  
tənha qalmayım,  
Yoxsa, şeirlərim  
qəmli görünər!  
Doğru yol seçim ki,  
zərbə almayım,  
Yoxsa, şeirlərim  
kinli görünər!

\*\*\*

Doğmalardan  
uzaq qaldım, dostlarla,  
Qohum-qardaş  
həsrət qaldı üzümə!  
Düşünürəm,  
indi dalıb xəyala,

Ancaq özüm  
qəsd elədim özümə!...  
Təkcə məni yaşadan  
öz dünyam var!  
Tükənməyən xəzinəm,  
Söz dünyam var!!

Dünyam ilə  
mən dünyamı gəzirəm,  
Qəlbimdə O,  
hər əzaba dözüürəm!...



Hər gecəmi,  
gündüzümü gəzirəm,  
İtirmişəm,  
mən özümü gəzirəm!...  
Dostlu keçən  
zamanımı gəzirəm,  
Bitmiş sanıb,  
hər anımı gəzirəm!  
Sərf etdiyim  
pullarımı gəzmirəm,  
İtirdiyim  
zamanımı gəzirəm!  
Hər günümü,  
hər anımı gəzirəm!...  
Qaytar mənə  
zamanımı, Ədalət!  
Hər günümü,  
hər anımı, Ədalət,  
Əgər varsa  
səndə hünər, cəsərət!...  
Bu sətirlər  
məndən sənə hesabat,  
İstəyirsən  
indi mənə həbsə at,  
Təkcə qaytar  
zamanımı, Ədalət!  
Yazım həyat  
romanımı, Ədalət!  
Yazdıqlarım  
həqiqətdir, həqiqət!

Yazmadığım,  
qəbahətədi, qəbahət!...  
Şair təblə  
heç olarmı cinayət?!  
Öz dostlarım  
edib mənə xəyanət,  
Xitam ver bu  
xəyanətə, Ədalət!  
Qurub tələ  
Arif, Ayət, nəhayət,  
Xitam ver bu  
qəbahətə, Ədalət!  
Ədalətsən,  
Bizə versən bəraət!...

\*\*\*

*Beləliklə, mənim bu hesabatımı poema şəklində qəbul edilsə də, mən ədalətsiz hökmə öz doğum günümə həbs olundum və ilk dəfə Ədalətin ədalətsizliyi qarşısında qaldım.*

*Mənkəmənin bu qədər uzadılmasının səbəbi də sifarişli olduğunu aşkarladı.*

*Deməli, məhz ağır mənəvi zərbə vurmaq məqsədi ilə doğum günümə həbs olunmağım sifariş olunmuşdu.*

*Hər halda mən öz gücümü və sifarişçinin gücsüzlüyünü gördüm.*

*Bunu ədalətsiz ədalət özü də gördü!... Aqillər çox gözəl deyib: «İdealsız yaşamaq yazıqlıdır!» Mənə isə doğulandan yazıqlıq yasaqdır!..*





Şirin bəhrəsinə  
alışqan oldun,  
Xalq yolunda hər vaxt  
çalışqan oldun!  
Bir nəğmə çələngli  
hər kəlmən sənin,  
Azadlıq ahəngli  
hər kəlmən sənin!  
Zaman səni,  
sən zamanı sınıdın,  
Ətrafında  
hər insanı sınıdın!  
İnandığın təkçə  
düzlük, gerçəklik,  
Amalın bir – öz  
xalqına gərəklik!  
Zaman səni  
çəksə də min sınağa,  
Çevrilmədin  
xalq önündə qınağa!  
Qucaq açdın  
yurdda yada, qonağa!  
Bir Dünyasan, əməllərin,  
özün pak,  
De, kimdə var səndəki  
ağıl, idrak?!  
Ədalət Sən!  
Haqqın görən gözü  
Sən!

Sinəmdəki  
vuran ürək özü Sən!  
Dünya qurdun  
Azərbaycan Dünyası!  
Haqqı seçdi  
ürəyinin aynası!  
Sağlam ürəklərin  
eşqi, qayəsi,  
Ədalət Sən,  
Haqqın görən gözü –  
Sən!  
Sinəmdəki  
vuran ürək özü –  
Sən!





Duydum ancaq,  
kürəyimdən çalanda.  
Qaçaq düşdü  
kərtənkələ balası,  
İtkin düşdü  
kürəyində şələsi,  
Saxta imiş  
gözlərinin giləsi!  
Nəşələndi  
doldurduqca kisəsin,  
Yaman saldı  
uğurumda nəfəsin!  
Min don geydi,  
min oyunda bulundu,  
Min don geydi,  
min qoyunda bulundu!  
Bir göz qırpcaq,  
qeybə çıxdı bir anda,  
Nələr gördüm  
mən bu uçan ilanda.  
Əlifağa  
adlı atı yüyəndə,  
Hər birinə  
vurub çatı yüyən də,  
Arxasınca  
sürüm-sürüm  
sürünən,  
İlk baxışda  
yazıq,  
mağmun görünən,

Vampir kimi  
insan qanı içənlər!  
Kırpi soylu  
mişovullar, siçanlar!  
Dar ayaqda  
tülkü kimi qaçanlar,  
Yarasatək  
qaranlıqda uçanlar  
Uçdu getdi  
bir gecənin içində!  
Ayaqyalın,  
gödəkcənin içində  
Gəlsələr də  
getdilər pay-pülüslü,  
Hər birinin əlində  
pay pülüsu,  
Məmurların  
vizitləri cibində!  
Məlunların  
vizitləri içində!  
Cibgir kimi  
ciblərimi soydular,  
Ölkəyləbir  
söhbətimi yaydılar.  
Qaranlıqda  
çaqqal kimi ulaşıb  
Üzdə özün  
tülkülyə qoydular!  
Qaratikan kimi  
bitdi, itdilər,





Şəmkiri həm Gəncəni  
təng etdilər!  
Qərəzlikmiş  
əməlləri, işləri,  
Qəlblərində  
boranları, qışları.  
Qarğış oldu  
üzdəki alqışları,  
Seçəmmədi  
ürək ilanbaşları!  
Əməlləri  
başlarında çatladı,  
Zaman özü  
qədlərini qatladı,  
Ulaq kimi  
çəmənlikdə otladı,  
Qır-qırçına  
tuş gəldilər sonucda.  
Özlərini  
farş etdilər sonucda.  
Söyləsə də mənə  
ilkin düşüncəm,  
Elə bildim bir bəd  
yuxu görmüşəm.  
Yoza bilməz bunu  
yuxu yozanlar,  
Qalib çıxar  
əzablara dözlər.  
Ürək dözdü,  
mən də dözdüm içimdə,

Çox naqislər  
görsəm də bu seçimdə.  
Zaman ötdü,  
dövrən  
həmən dövrəndi,  
İtlər itdi,  
karvan  
həmən karvandı!  
Yuxu ötüb, itlər belə  
itibmə də yanımdan,  
Acı – şirin xatirələr  
isə itmir canımdan!  
Düşüncəmin özü  
məndən üzülmür,  
Ürəyimdə bilsən,  
nələr çözülmür!  
Çözə-çözə  
keçənləri qəlbimdə,  
Qaynar qalıb  
sevincim də, qəmim də,  
Nələr gördüm  
ömrümün hər dəmində!  
Kitablaşdı  
bütün ömrüm başabaş,  
Hər qarşımda  
oynayana bir şabaş,  
Verə-verə  
şabaşlarla bəzədim,  
Çoxların zər,  
qumaşlarla bəzədim.



Belə keçdi  
şair ömrün gəncliyi,  
Yasaq kimi  
mənə ömrün dincliyi,  
İldırımlı  
yollar ilə yeridim,  
Nə yoruldu,ğ  
nə əzildim, əridim!  
İstədim ki,  
qaranlığı əridim,  
Ötkəm oldum,  
nə susdum, nə kiridim!  
Dostlarıma  
inandıqca inandım,  
Dara düşdüm,  
düz olsam da qınandım,  
Nə olsun ki,  
xalq yolunda yanandım!  
Qınansam da,  
əl çəkmədim yanmaqdan,  
Çox məmnunam  
bu dünyanı qanmaqdan!  
Yoxsa mən də  
yarasaya dönərdim,  
Qanmaz qalar,  
nə yanar, nə sönərdim.  
Bilinməzdi  
yanmağım, nə sönməyim.  
Bilinməzdi  
yaşamağım, ölməyim!

Bilinməzdi  
bu dünyaya gəlməyim,  
Necə axı,  
xalq qədrini bilməyim?...  
Necə axı,  
haqq qədrini bilməyim?...  
Onda kimə  
bəlli olar kimliyim?  
Onda kimə  
bəlli olar kimliyim?...





Keçə bilsə  
 mən keçdiyim hasardan!  
 Ola bilərdi  
 mən qədər qüdrətli,  
 Kim içsəydi  
 mən içdiyim sulardan!  
 Mənim cəngim  
 aslanlarla, qurdlarla,  
 Nə işim var  
 kənizlərlə, qullarla.  
 «Söz ağızdan,  
 zaman öndən itəndə,  
 Dönən deyil  
 ha çalışsan bir dəm də!»  
 Ona görə  
 itirmədən zamanı,  
 Qızıl sandım  
 sözlə ötən hər anı!  
 Şair ömrün  
 hər dəqiqə,  
 hər anı,  
 Gərəkdir ki,  
 qabaqlaya zamanı!  
 Millətimin  
 bol mövzusu – «teması»,  
 Varı ikən  
 Heydər kimi Dühəsi!  
 Keçirənlər  
 Heydər ilə təması,  
 Yazar deyil,  
 Xalqa yoxsa töhfəsi!

Hər əməli  
 töhfə dolu Heydəre,  
 Qələbə və  
 zəfər dolu Heydəre  
 Vəsf etməzlər  
 sevgi dolu nüsxələr,  
 Olacaqlar  
 kimsə oğlu – kimsələr!  
 Bir çoxları mənə  
 yazma, desə də,  
 Bir tarixdir mən  
 yazdığım nüsxələr!  
 Şair nədi,  
 yazar nədi, qorxu nə?  
 Bit düşəmməz  
 mərd şairin kürkünə!  
 Çaqqal nədi,  
 tülkü nədi, özü nə,  
 Bit salanlar  
 indidəndən kürkünə?  
 Kim taparsa  
 bu sualın cavabın,  
 Qazanacaq  
 İlahidən savabın!  
 Qızıl tarix  
 yaşayacaq Heydərlə!  
 Yazılıbdı  
 hər çaldığı zəfərlə!  
 Heydər adı  
 əbədiyyət özüdür!



Hər kəlməsi,  
sözü kişi sözüdür!  
İlahidir,  
İnsanlığın gözüdür!  
Göstərəcək,  
həyat özü güzügdür!  
Mən indidən  
deyirəm öz sözümü,  
Tarixinə həkk  
etməkçün özümü!  
Gələcəyi  
görən insan demirsə,  
Sizcə onun  
yaşamağı lüzummu?  
Soruşuram səndən,  
qanan, qanmayan,  
Həqiqəti, haqqı  
danan, danmayan  
Mənə deyil,  
özünə ver cavabın,  
Mən yazmışam  
sualı, həm cavabın.  
Haqqı dansam,  
haqsız olub itərəm,  
Bəd qəbirdə  
tikan kimi bitərəm!  
Haqqı görüb  
duya-duya yazmasam,  
Nə oxuyar  
bu millətim, xalqım, nə?

Naqislərin  
qəbirlərin qazmasam,  
Kim nə bilər  
yaxşını-yamanı, nə?  
Qaranlıqdan  
Günəşə səmt almasam,  
Nə bilərlər  
aqlım nə, kamalım nə?  
Özüm deyib,  
özüm dönüb açmasam,  
Nə bilərlər,  
sualım, cavabım nə?  
Sətirlərlə  
bəndlərboyu qaçmasam,  
Nə bilərlər,  
əqidəm – amalım nə?  
Tarixlərdən  
tarixlərə köçməsəm,  
Nə bilərlər,  
olub-olmamağım nə?  
Öz sözümü  
tarixdə yer seçməsəm,  
Nə bilərlər,  
olub-olmamağım nə?  
Dərin-dərin  
xəyallara dalmasan,  
Tikə-parça  
sətirlərə dolmasan,  
Öz əlinlə  
söz zəmini yolmasan,



Dürr sözlərin  
    əncamını qılmasan,  
Kitab-kitab  
    tarixinə salmasan,  
Nə bilərlər,  
    sən dəryasan,  
    damlasan?!  
Bir dəryaya  
    baş vurmuşam –  
    ümmandı!  
Hər damlası  
    minbir dərdə dərmandı!  
Damla-damla  
    o ümmandan içirəm,  
Kəlmə-kəlmə  
    sahilindən keçirəm,  
Misqal-misqal  
    dürlərini seçirəm,  
Alovumu  
    sətirlərə saçıram!  
Sətir-sətir  
    yeriyirəm, qaçıram,  
Şair ömrün  
    sirlərini açıram!  
Sevincimdən  
    qanadlanıb uçuram,  
Qartal kimi  
    səmələri qucuram,  
Fəsillərdən  
    fəsillərə keçirəm!

Ulu Heydər  
    bulağından içdiyim  
Dürr sözləri  
    damla-damla seçirəm,  
İstəyim bir:  
    süzgəcimdən keçirəm,  
Damla-damla  
    gənc nəsilə içirəm!  
Bir yadigar  
    qalsın, deyə əslimdən,  
Miras kimi  
    xalqa sağlam nəslimdən,  
Söz ovunda  
    keçdi zaman, anım da,  
Əsəbləşdim  
    insan olsa yanımda!  
Boşaltmağa  
    nəyim varsa qanımda,  
Güdəkçidir  
    ilham pərim yanımda!  
Bir anımı  
    tək buraxmaz, ötürməz,  
Qəlbədən qopan  
    bir kəlməni itirməz!  
Hər anıma  
    güdəkçüdür – güdəkçü,  
Mən olmuşam  
    sanki ona yedəkçi.  
Yedəyində  
    çəkir məni sətirə,



Odur bələd  
                    qələbdə götür-gətirə!  
Vərdislidir  
                    söz əkə, söz bitirə,  
Söz nübarın  
                    qələmimə yetirə.  
İlham pərim  
                    qələmimlə birləşib,  
Biri qələbdə,  
                    biri əldə yerləşib,  
Onlar iki,  
                    mənsə təkəmi, nə çarəm?  
Onlar şahdı,  
                    mən onlara nökrəm!  
Bircə sözlə,  
                    şah qələmim, şahpərim –  
Hər ikisi  
                    mənim ömür məhvərim!  
Biri deyir,  
                    biri çapır sətirdə,  
Mən arada  
                    qələm tutan mehtərəm!  
Hər ikisi  
                    olub mənim rəhbərim,  
Elə bilmə  
                    mən onlara rəhbərəm.  
Ata bilməm  
                    nə ürəkdən, nə əldən,  
Özüm qurdum  
                    bu dostluğu təməldən!

Olsun deyə  
                    əbədiyyət dostluğum,  
Peysərimə  
                    həsret qalıb yastığım.  
Nə yatmaq yox,  
                    nə dincəlmək,  
                                    nə durmaq,  
Bilmirik ki,  
                    nədir bezmək,  
                                    yorulmaq.  
Ulu yoldur  
                    biz tutuban gedirik,  
Sözlər ilə  
                    daban-daban gedirik!



**ŞEİR-SƏNƏT MEYDANINA  
İLDIRIM TƏK YETİRMİŞƏM**

Gözlərimdə heç vaxt sönməz  
bir ildirim gətirmişəm,  
Şeir-sənət meydanına  
ildirimtək yetirmişəm!  
İldırımam, bu dünyada  
İldırım tək doğmuşam,  
Zaman-zaman sətirlərə  
şimşək-şimşək  
yağmışam.  
Sözlərimi sətirlərə qılınc kimi  
qələmimlə çaxmışam!  
Bu dünyaya öz ağıllımla,  
öz gözümlə baxmışam,  
Sönməz Günəş şüasıyla  
qaranlığı yıxmışam!  
O olmasa bu dünyada,  
sanki mən də yoxmuşam!  
O Günəşin işığıyla  
ucalmışam, qalxmışam!  
Müqəddəslik önümdədir,  
silinməzdir, qanımdadır!  
Düşüncəmin  
özü hər an yanımdadır,  
Həyatımın  
hər bir anı yadımdadır,  
Önümdəykən Sönməz Günəş!  
gər biçilib olsam küləş,

Yenə dönüb bitəcəyəm,  
qaranlığı didəcəyəm!  
Yeriyirəm öz yolumla,  
demək olmaz dönəcəyəm.  
Tutduğum bu Ulu yolla,  
neçə sağam, gedəcəyəm!  
Canım torpaq, ayağım daş,  
yeriyirəm yavaş-yavaş,  
Tarixim var qədim, çağdaş!  
əriyəcək öndə dağ-daş,  
Xoşbəxtliyə doğru birbaş,  
ata-ata qədəmimi,  
Qələm adlı həmdəməmi,  
çox salıb zəhmətə hələ,  
Dürr sözləri gilə-gilə  
dərəcəyəm, hörəcəyəm!  
Xoşbəxtliyi gözlərimlə  
görəcəyəm.  
İnci-dürün sətirlərə  
sərəcəyəm.  
Ha dərilsəm, tükənməzəm,  
əyilməzəm, bükülməzəm,  
Bir ağacam bar-bəhrəli,  
bitməz sözüm var bəhrəli!  
Önümdə var şah mayakım,  
Kürəyimdə şah dayağım,  
Səmada üç rəng bayrağım,  
Qəlbimdə yanar çırağım,  
Budur mənim olacağım!  
Bir istəyim – umacağım,





Yoxdur daha  
dünyamızda!  
Çırkənlənməz  
söz aynamızda,  
Rəsmim də var,  
ismim də var,  
Kökü qədim  
irsim də var!  
Köküm də var,  
əslim də var,  
Nəcəbətım,  
nəslim də var!  
Yaranmışam  
türkmənşəli,  
Qəlbimdədir  
söz məşəli.  
Doğuldum  
yazmaq peşəli,  
Yaşadım  
yazmaq nəşəli!  
Nəşəm də söz,  
meyim də söz,  
Köç salıb  
ürəyimdə söz!  
Neçə ki o döyünəcək,  
Sözlər bəndə üyünəcək,  
Kitab donun geyinəcək,  
Tarixlərlə deyiləcək!  
Müqəddəslik özü məndə,  
Nizaminin sözü məndə!

Söz-söz , çinar-çinar,  
Söz arayıb dinar-dinar,  
Tümən-tümən söylənəcək,  
Ulduzlardan boylanacaq.  
Qucaq-qucaq  
kitab düzüb ləmələrə,  
Sinə gərib  
təzyiqlərə, həmlələrə,  
Tarixdə bir yer tutacaq,  
Sinəmi şax, gur tutacaq,  
Yeriyəcək inam ilə,  
Qəlbəki təb, ilham ilə,  
Kitabları əldən-ələ,  
Gəzə-gəzə yaşayacaq,  
Öz adımı daşıyacaq.  
Ötəcəyəm tufanlardan,  
Qayalardan, yarıqlardan,  
Qartal kimi süzə-süzə,  
Ədalətlə üzbəüzə,  
Dayanmışam, artıq varam!  
Türkoğluyam, mən – Eldaram!  
El yolunda qoydum canı,  
Qəlbimdəki hər bacanı,  
Xalqa açdım, elə açdım,  
Özüm bilə-bilə açdım!  
Gələcəyi duymazlardan,  
Var-dövlətdən  
doymazlardan  
Uzaq gəzdim,  
qıraq oldum,



Xalq yolunda  
yaraq oldum!  
Hər vaxt qorxmaz,  
qoçaq oldum,  
Qəlbi qaynar,  
sıcaq oldum!  
Dərs alaraq Heydərimdən,  
qələm adlı kəhərimdən,  
Şəninə söz yaza-yaza,  
qaranlıqdan çıxdım üzə!  
Qaranlığa “itil dedim”,  
sözqanmaza “mitil” dedim,  
Atdım sözün kandarına,  
özündən söz qondarana  
“Yararsız bir tifil” dedim,  
“dəli” dedim, “səfil” dedim!  
Qəlbi qaynar insanlara,  
qocalara, cavanlara,  
Bu dünyanı qananlara,  
xalq yolunda yananlara  
Olacağam gərək hər an,  
köçənəcən bu dünyadan!  
Vurğun olan sənətinə,  
bu dünyanın zinətinə,  
İnsan dedim, deyəcəyəm!  
qeyrətini öyəcəyəm!  
Qeyrətsizlə yoxdur işim,  
yenilməzdir, haqdır işim,  
Nahaqlara nə deyəsən,  
qanmazları nə söyəsən?

Öz ilində boğulubdu,  
İbrət – gülünc doğulubdu!  
Onları da Tanrı verib  
ibrət kimi,  
Qəlbi dolu naqisliklə  
qeybət kimi.  
Bu dünyanı qana bilməz,  
qanmayacaq!  
Od vursan da,  
heç şam kimi yanmayacaq!  
Qəlbidolu üfunətdən,  
insan – kişi olmayacaq!  
Görünsə də insan kimi,  
yaşayacaq məstan kimi!  
İnsanlığın qiyməti bir  
ağıl, zəka, dəyanətdir!  
Böyük ürək, təmiz vicdan,  
kimdə varsa, odur insan!  
Köç etsə də bu dünyadan,  
yaşayacaq dünyalarcan!  
Sökür tarix insanları,  
əkir tarix insanları!  
Hara əksin, hara yazsın?..  
qəlbi xəbis olanları  
Daşa, ya divara yazsın?..



YAZA-YAZA  
İZLƏDİYİM BİR SÖHBƏT

*Millət vəkili Rəbiyyət Aslanovanın  
telemüsahibəsini izləyərkən aldığım  
təəssüratla*

Yaza-yaza  
izlədiyim bir söhbət  
Rəbiyyət xanımda  
gördüyüm hiddət,  
Məni də hiddətsiz  
qoymadı qalam!  
Danışa bilmədim,  
elə bil lalam!  
Ancaq ixtiyarsız  
aldım qələmə  
Ki, bu həqiqət də  
çatsın aləmə.  
Özüm bu fikirdə  
olduğum zaman,  
Yetirdi özünü  
bu nəcib insan!  
Sanki ekranda yox  
müsahibimdi,  
Fikir həmdəməmdi  
söz həmdəməməmdi  
Ulu Heydərimdən  
açıb söhbəti,

Söylədi bildiyi  
hər həqiqəti:  
«Onun qurduqları,  
yaratdıqları,  
Tarixin özündən  
alacaq qiymət!  
Təbiylə yardığı  
qaranlıqları,  
Tarixin özünə  
gətirib qüdrət!  
Sönməz fəxrimiztək,  
qürurumuztək,  
Hər zaman tarixdə  
qeyd ediləcək!  
Heydər dühasının  
əsl qiymətin  
Zaman göstərəcək,  
tarix verəcək!  
Ulu Heydər irsin  
nəsilbənəsil  
Araşdıracaqdır  
gələcək nəsil!  
Bu gün biz bunları  
tam dərk etməyə,  
Düşünürəm, bəlkə,  
hazır deyilik?...  
Əgər bu doğrudan  
belə deyilsə,  
Niyə həqiqəti,  
haqqı demirik?!





Damarında axan  
qanda duruluq,  
Vətənə vurğunluq,  
xalqa vurğunluq!  
Bu ona kökündən  
çatan qüdrətdir!  
İlham başdanbaşa  
sonsuz qeyrətdir!!  
Onun vüqarıyla  
başımız uca!  
Dönəcək xalqının  
başında taca!  
Zaman verəcəkdir  
öz qiymətini,  
İlhamın yenilməz,  
mərd qüdrətini  
Xalqı fəxr biləcək  
hər zaman öndə!  
İlhamla çatacaq  
gələcək gün də.  
Bu gündən alıbdı  
öz təməlini,  
Tarix deyəcəkdı  
mükəmməlini!  
Mən də öz sözümü  
deyirəm qəti!  
O xoş gələcəyi –  
o səadəti,  
Bir zaman duyacaq  
doğma da, yad da!»

Yəqin ki, məni də  
salacaq yada,  
Deyib: – Yaşadığım  
fani dünyada,  
Bir şair də olub,  
Sərtqaya adda!  
Qranit heykəltək  
bitsəm yurdumda,  
Bir gün yolun salsa  
ordən ordum da,  
Bir çiçək çələngi  
qoyub önümdə,  
Bir nəğmə çələngi  
mənim yangımda  
Məndən miras qalan  
bir bənd söyləsə,  
Əgər məni ansa,  
məni səsləsə,  
Ruhum da oyanar,  
təbim, eşqim də,  
Xalqıma ruh verən  
nəğməm, nəqşim də!  
Dönər bu günümə,  
tarixim dönər,  
Yurda miras qalan  
arxivim dinər!  
Söylənərəm söz-söz,  
gəzərəm dil-dil,  
Ziyarətqah olar  
yatdığım mənzil!



Başqa istəyim yox!  
Umacağı m yox!  
Xalqıma borcluyam,  
alacağı m yox!  
Borcum dünyalarca  
tükənməz, bitməz,  
Bu borcdan çıxmağa  
bir ömür yetməz!  
Neçə ki ömrüm var,  
israrlı qallam,  
Verə bilmədiyim  
torpağa sallam  
Bir zaman yenidən  
cücərsin, deyə,  
Kimsə bu sənəti  
becərsin, deyə,  
Çalışdım sənətdə  
cığır – iz salım,  
İstəyim olmadı  
ki, izsiz qalım!  
Nizami irsindən  
doğdum, ucaldım,  
Söz-söz sətirlərə  
yağdım, cücərdim,  
Qəlbimə düşən hər  
sözdən bac aldım,  
Elə bəslədim ki,  
sözü qəlbimdə,  
Sözlərə büründü  
kədər qəmim də!

Şebr aləmində –  
söz aləmində  
Qəlbimdə, əbədi  
köz aləmində,  
Hər açılan sabah  
hər qədəmimdə  
Sən də öndə getdin  
mən də arxanda!  
Bir gün gənc nəsillər  
bizə baxanda,  
Sonsuz sətirlərə  
bizcə çaxanda  
Ruhumuz da olar  
həyatda barlı,  
Köçərik tarixə  
qışlı, baharlı!  
Budur haqqın yolu –  
Əbədiyyət də!  
Tarixdə səsələnən  
qeyrət – qüdrət də!!



**QƏLBİMDƏKİ GÜNƏŞ  
MƏNİ YAŞADIR**

Qəlbimdə bir günəş  
doğubdu sönməz,  
Qəlbə enerjisi  
bitməz – tükənməz.  
Ürəkdə döyünür,  
qəlbə döyünür,  
Ürək də öyünür,  
qəlb də öyünür!  
Elə bil içimdə  
bir özüm də var,  
Sonsuz əzablara  
tab, dözüm də var!  
Sinəmdə kök salmış  
arzular mənim,  
Hər anımda qaynar  
yazılar məni  
Çəkir düşüncəyə,  
çəkir hikmətə,  
Çəkir çalışmağa,  
çəkir zəhmətə!  
Elə bil ki, Cahan  
köçüb qəlbimə,  
Dünya qapılarının  
açılı qəlbimə.  
Dünyanın sirrləri  
orda cəmlənib,

Dünyanın sirrləri  
orda cəmlənib,  
Orda gələcəyi  
görən göz də var,  
Orda gələcəyə  
gedən söz də var!  
Orda əyri də var,  
orda düz də var,  
Orda gələcəyə  
gedən iz də var!  
Orda acı dil də,  
şirin söz də var!  
Qəlbim özü şamtək,  
yanır ha yanır,  
Sözlər işığında  
hey pərvazlanır.  
Uçduqca sətirə –  
uçduqca bəndə,  
Elə bil səmada  
uçuram mən də!  
Qəlbim rahat olur,  
keyfim durulur,  
Öndə kitab-kitab  
bəndlər qurulur.  
Böyük gələcəyə  
təməl qoyulur,  
Nə qələm yorulur,  
nə əl yorulur!  
«Hər sözün sığlatı  
çatdıqca tonə»,



Qəlbim güc gələndir  
dəmir-betona!  
Özülü də tablı,  
özü də tablı,  
Minlərlə əsərli:  
sözlü, kitablı,  
Hələ daşımağa  
gücü çatandı,  
İllərlə durmadan  
yazıb-pozsa da,  
O, nə yorulandı,  
nə də yatandı.  
Minbir sinədəyən  
yolun azsa da,  
O, nə yoldan dönən,  
nə yol azandı!  
Çünki böyük yolda,  
Ulu yoldayam,  
Sevinclə, əzabla  
dolu yoldayam.  
Hər anı əzablı  
həm də uğurlu,  
Sonu xoşbəxtlikdir  
yollu, cığırılı!  
Əzabsız – ağrısız  
gedilən yolda,  
Sevinci tez itər  
nə etsən əldə!  
Zəhmətə bağlısa  
iş də, təməl də,

Qarşında sarsılar  
min bəd əməl də!  
Elə təməl qoyub,  
elə əl qoyub,  
Yolun hər qarışın  
mükəmməl qoyub!  
Ulu Heydər yolu  
ışıqlı, ümdə,  
Adı, dolğunluğu  
hər vaxt gündəmdə  
Sönməz Günəş kimi  
yaşayacaqdır!  
Tarixi adıyla  
daşayacaqdır!  
Bu yolda yorulmaz  
min əzab görən,  
Bu yolda qırılmaz  
min təzad görən,  
Kimin ki qanında  
Heydər təbi var,  
Sağlam əqidəsi,  
saf mətləbi var,  
Demək hər əzaba  
dözüm, tabı var!  
Qəlbə yazılmalı  
min kitabı var!  
Ömür-gün yetərsə,  
zaman çatarsa,  
Qəlbə yaşayarsa,  
qəlbə bitərsə,







Ruhuyla canlanmaq –  
                  nurunda doymaq,  
Həyatını onun  
                  uğrunda qoymaq,  
Ən böyük şərəfdir!  
                  ən böyük şandır!  
Bu yolla gedənlər  
                  şirdir, aslandır!  
Bu yolda ən öndə  
                  Azərbaycandır!  
Bu yolun öndəri  
                  Azərbaycandır!  
Bu yolun Heydəri –  
                  Azərbaycandır!  
O, Türk Dünyasında  
                  Azərbaycandır!!

**GƏZ SƏTİRBƏSƏTİR,  
YATMA, DÜŞÜNCƏM**

Gəz sətirbəsətir,  
                  yatma, düşüncəm,  
Sən yatsan, artacaq  
                  ağrım, işgəncəm!  
Zamanın sınağı  
                  bu gör -götürdə,  
Sən yatsan, artacaq  
                  ağrım, işgəncəm!  
Gümanım sənədir,  
                  Sənə, düşüncəm!

\*\*\*

Heç nəyə biganə  
                  qala bilmirəm,  
Ölümün qoynuna  
                  dala bilmirəm,  
Haqq sözü nahaqdan  
                  ala bilmirəm,  
Sən yatsan, artacaq  
                  ağrım, işgəncəm!  
Gümanım sənədir,  
                  sənə, düşüncəm!

\*\*\*

Dost naxələf çıxdı,  
                  oldu bişərəf,  
Odlara qalandı  
                  sağ-sol, hər tərəf,



Həqiqəti söylə,  
                  söyləmə tərif,  
Səndən asılıdır  
                  hər söz, hər hərif  
Sən yatsan, artacaq  
                  ağrım, işgəncəm!  
Gümanım sənədir,  
                  sənə, düşüncəm!

\*\*\*

Zindanı da gördüm,  
                  zimistanı da,  
Namərdi də gördüm,  
                  mərd insanı da,  
İnsanlarla dolu  
                  qəbristanı da,  
Dolaşdım bu yurdu da,  
                  cahanı da,  
Sən yatsan, artacaq  
                  ağrım, işgəncəm!  
Gümanım sənədir,  
                  sənə düşüncəm!

\*\*\*

Sözüm də sənədir,  
                  sırrım də səndə,  
Naxələf düşmənim,  
                  yerlim də səndə,  
Barsız ağacım da,  
                  barlım da səndə,

Sən yatsan, artacaq  
                  ağrım, işgəncəm!  
Gümanım sənədir,  
                  sənə, düşüncəm!

\*\*\*

Hər zaman dayandın  
                  keşiyimdə sən,  
Bayırda, evimdə –  
                  eşiyimdə sən,  
Doğma vətənim də,  
                  beşiyim də sən,  
Sən yatsan, artacaq  
                  ağrım, işgəncəm!  
Gümanım sənədir,  
                  sənə, düşüncəm!  
\*\*\*

Ağıldan ötəsən,  
                  qılıncdan iti,  
Tək sənə bağlıdır  
                  ömrün vəhdəti,

Eldar Sərtqayanın  
                  varı, dövləti,  
Sən yatsan, artacaq  
                  ağrım, işgəncəm!  
Gümanım sənədir,  
                  sənə, düşüncəm!



\*\*\*

Sən mənə övladsan,  
sən mənə qardaş,  
Yeganə həmdəmsən,  
mənimlə yaşdaş,  
Səninlə heç zaman  
qalmadım çaş-baş,  
Sən yatsan, artacaq  
ağrım, işgəncəm!  
Gümanım sənədir,  
sənə, düşüncəm!

\*\*\*

Tut gəzdir əlimdən  
sətirbəsətir,  
Ömrün bağı səndə,  
barı səndədir,  
Gəncliyin sevgisi,  
yarı səndədir,  
Sən yatsan, artacaq  
ağrım, işgəncəm!  
Gümanım sənədir,  
sənə, düşüncəm!

\*\*\*

Oyat silsilətək  
sözləri qəlbdən,  
Coşdur vücudumu  
ilhamdan, təbdən,  
Uzaq yaşayammam  
mən bu mətləbdən,

Sən yatsan, artacaq  
ağrım, işgəncəm!  
Gümanım sənədir,  
sənə, düşüncəm!

\*\*\*

«Sönməz Günəş»imə  
yeni ruh gətir,  
Hər yeni sətirlə  
bir işıq gətir,  
Zülmət qaranlığa  
aydınlıq gətir,  
Sən yatsan, artacaq  
ağrım, işgəncəm!  
Gümanım sənədir –  
sənə, düşüncəm!



ULU NİZAMİNİN  
MƏQBƏRƏSİ ÖNÜNDƏ

Gəncə şəhəri, 07.01.2003

Bəsdir, nə yatmışan,  
ayıl, Nizami!  
Ruhunla ruhuma  
yayıl, Nizami!  
Açıbdı qapını  
Avropa sənin,  
Oyan, yatmaq vaxtı  
deyil, Nizami!

\*\*\*

Yayıl bədənimə,  
yayıl canıma,  
Tükənməz söz mülkün  
hopsun qanıma,  
Yerləşə bilmirəm  
daha qınıma,  
Açıbdı qapını  
Avropa sənin,  
Oyan, yatmaq vaxtı  
deyil, Nizami!

Elmində yazmağa  
bu tarixi mən  
Ruhunla nə olar  
tutsan əlimdən,  
Qoy səni duysunlar  
mənim dilimdən,  
Açıbdı qapını  
Avropa sənin,  
Oyan, yatmaq vaxtı  
deyil, Nizami!

\*\*\*

Yazmağın məqamı  
indidir, oyan!  
Sənsizlik qəlbimi  
incidir, oyan!  
Ey Söz Xəzinəsi! –  
inci, dür, oyan!  
Açıbdı qapını  
Avropa sənin,  
Oyan, yatmaq vaxtı  
deyil, Nizami!

\*\*\*

Alıb ağışuna  
torpaq necə də,  
Hər açılan sabah,  
ötən gecədə,



Əsrlərlə  
uyuyursan Gəncədə,  
Açıbdı qapını  
Avropa sənin,  
Oyan, yatmaq vaxtı  
deyil, Nizami!

\*\*\*

Göz yaşım qəlbimə  
axar qalıbdı,  
Gözümdə şimşəklər  
çaxar qalıbdı,  
Ellər yollarına  
baxar qalıbdı,  
Açıbdı qapını  
Avropa sənin,  
Oyan, yatmaq vaxtı  
deyil, Nizami!

\*\*\*

Elə qovuşmusan  
Əbədiyyətə,  
Elə hopmusan ki,  
Sən şəriyyəətə,  
Dünya heyran qalıb  
Səndə hikmətə!  
Açıbdı qapını  
Avropa sənin,

Oyan, yatmaq vaxtı  
deyil, Nizami!

\*\*\*

Oyan! Qıbləğahım!  
Yanıdayam mən,  
Burda, məqbərənin  
önündəyəm mən,  
Müqəddəs izində,  
yolundayam mən,  
Bu gün böyük toyda,  
düyündəyəm mən!  
Açıbdı qapını  
Avropa sənin,  
Oyan, yatmaq vaxtı  
deyil, Nizami!

\*\*\*

Hər bir sözündə var  
bir dünya məntiq,  
Ruhi qıda kimi  
ülvi, saf, əntiq,  
Ey, ulu yol açmış  
ən əlçatmaz Pik,  
Açıbdı qapını  
Avropa sənin,  
Oyan yatmaq vaxtı  
deyil, Nizami!



\*\*\*

Sən də Gəncəvisən,  
                    mən də Gəncəli,  
Şeir söz tapıbdı  
                    səndə təməli,  
İrsindən almışam,  
                    mən də təməli,  
Açıbdı qapını  
                    Avropa sənin,  
Oyan, yatmaq vaxtı  
                    deyil, Nizami!

\*\*\*

Ölməz irsinlə sən,  
                    əməlinlə sən,  
Oda su tökmüsən  
                    öz əlinlə sən,  
Eldar sinəsində  
                    təməlinlə sən!  
Açıbdı qapını  
                    Avropa sənin,  
Oyan, yatmaq vaxtı  
                    deyil, Nizami!

\*\*\*

Qranit-qranit  
                    bitdin dünyada,  
Elminə çatmadı  
                    bitkin dərya da!  
Ümman ikən  
                    yaşayırsan rəyada.

Açıbdı qapını  
                    Avropa sənin,  
Oyan, yatmaq vaxtı  
                    deyil, Nizami!

\*\*\*

Ayıl, ey Xəzinəm,  
                    yayıl ruhuma,  
Qoy ellər mat qalsın  
                    hər güruhuma,  
Çevrilim Səninlə  
                    ölməz qohuma!...  
Açıbdı qapını  
                    Avropa sənin,  
Oyan, yatmaq vaxtı  
                    deyil, Nizami!



**QORXURAM Kİ,  
ŞAİR OLAM MƏN ÇAŞIB**

Bir qaynağam,  
şirin kəlam, sözəm mən!  
Bacarmıram  
heç yazmaqsız dözəm mən!  
İstəyirəm  
sətir-sətir yazılam,  
Bu dünyanı  
sətirlərdə gəzəm mən!

\*\*\*

Sinəm boyu  
meydan qurub söz özü,  
Qəlbim dincək  
amamlayır söz sözü,  
Söz qəlbimdə  
yağış kimi, sel kimi,  
Axar qalib  
ömrün gecə, gündüzü,

\*\*\*

İndi sözlər  
dənizinə düşmüşəm!  
Uzaqda yox,  
qəlbimdə ilişmişəm...  
Gözlər özü  
od qalayıb içimdə,

Mən qəlbimdə  
qaynamışam, bişmişəm,

\*\*\*

Gözlər sözün  
cilovundan yapışıb,  
Bir-biriylə  
bilməm necə tapışıb!  
Biri-birin  
dartıb gəlir üstümə,  
Qorxuram ki,  
şair olam, mən çaşıb!...

\*\*\*

Sözdən qaçım?  
necə qaçım, niyə mən?  
Sözlər ilə  
dartılıram göyə mən!  
Ömür özü  
belə saldı rastımı,  
Özüm qurdum  
qəlbə sözə dəyə mən!

\*\*\*

Söz yaşayıb ürəyimdə,  
söz yaşadır məni də,  
Söz dolubdu düymələrə,  
söz basır düyməni də?  
Sinəm boyu  
raket kimi düzülüb,  
Əgər uça sarsıdacaq,  
ən yağı düşməni də!







Ölkəylə bir oldu  
pıçıldı, söhbət,  
Üzdü ürəkləri  
sıxıntı hiddət!  
Əsəblər tarımda,  
qulaqlar səsdə,  
Yox olub qəlblərdən  
təb də, həvəs də!  
Xalqın taleyinə  
yanan hər kəsdə  
Böyük sarsıntı var,  
ağrı-acı var!  
Üzür insanları  
ağrı-acılar!  
Türkiyə qoynunu  
açdı inamla!  
Heydər Türkiyəyə  
uçdu İlhamla!  
Az zaman içində  
sağalan Heydər,  
Döndü ölkəsinə  
döndü yurduna,  
Son qoydu xalqının  
kədər, dərdinə!  
Sevinc qəhərində  
nəmləndi gözlər,  
Sanki çiçək açdı  
dərələr, düzlər.  
Yox oldu qəm-kədər,  
sevindi üzlər,

Çıxdı meydanlara  
əllilər, yüzlər!  
Yurdda hər şəhərdə,  
kənddə bayram var,  
Şənliyə toplaşıb  
bütün insanlar!  
Dünyanın diqqətini  
çəkibdi yurdum,  
Sevinir millətim,  
sevinir ordum!  
Ali Baş Komandan –  
Millət atası,  
Xalqım – Millətimin  
sevinc buxtası  
Qayıdır yurduna  
böyük sevincə,  
Sevinci hər kəsə  
çatar sərniciyə!  
Toy-şənlik qurulub  
yurdda hər yerdə,  
Qurbanlar kəsilir  
kənddə, şəhərdə,  
Yox olub gecəylə  
gündüzün fərqi,  
Göyləri tutubdu  
fişənglər bərqi!  
Dinir telli saz da  
dinir qaboy da,  
Xalq şənlik eyləyir  
bu böyük toyda!



Dönür Gülhanədən  
vətənə Heydər!  
Sevinci çatdırıb  
batmana Heydər!  
Gül-çiçək gəzdirir  
körpələr əldə,  
Sevincə qərq olub,  
Yurd da, mahal da!  
Çatıb məcrasına  
arzu – məlal da!  
Coşur ürəyim də,  
coşur qanım da,  
Sətirlər qaynayır,  
daşır canımda!  
Sevinc çələngitək,  
düzülür bəndlər,  
Qaynar ürəyimdən  
süzülür bəndlər.  
Sevincə bələnib  
torpaq da, daş da.  
Bu gün şənlik edir  
dost da, qardaş da!  
Günəşin nuruna  
bələnib ölkəm!  
Məğrur Heydərime  
güvənib ölkəm!  
Söz-sözü axtarır,  
söz-sözü tapır,  
Yenə sətirlərdə  
göy kəhər çapır.

Od-alov püskürür  
sətirlər boyu,  
Düşüncəm qaynayır  
fəsillər boyu.  
Bu gündü bayramı,  
bu gündü toyu  
Seyr edir dünyadan  
bütün ölkələr,  
Çəkilib meydandan  
qara kölgələr!  
Millətim sevinir,  
xalqım sevinir,  
Nəğmələr dil açır,  
ozanlar dinir!  
Binəyə şahintək  
qonan uçaqda  
Ulu mərd Heydər  
Vətənə dönür.  
Türküyədən Yurda  
uçan uçaqda,  
Ulu, mərd Heydər  
Vətənə dönür! –  
Budur, yerə enir  
qartal vüqarlı!  
Xalq çıxır pişvaza  
şair, yazarlı!  
Şeir-söz göylərə  
açıb qucağın,  
Körpələr önünə  
qaçıb uçağın,





Çox gördüm həyatda,  
çox da sınađım,  
Alim libasında  
nökər-naibi!

\*\*\*

Tək Heydərđən aldım  
ilham, təbi də,  
Keçdim eyni adlı  
dərs, məktəbi də,  
Tək əvəz olunmaz  
odur dünyada,  
Xalqına bağlıdır  
hər mətləbi də!

\*\*\*

O, igid doğulub  
anadan, igid!  
Bişməmiş sözləri  
söyləmə, ləngit!  
Xoşbəxtlik karvanım  
ona məxsusdur,  
Yolunu kəsəmməz  
hər hürüyəni it!

\*\*\*

Tək ondan güc aldım,  
artdı qüdrətim,  
Dillərdə dolaşdı  
şanı, şöhrətim,

Mən mərd dost aradım,  
insan aradım,  
Namərdlə tutmadı  
sözüm, söhbətim!

\*\*\*

Ürəyim də dolu,  
sinəm də dolu,  
Mən özüm seçmişəm,  
özüm bu yolu,  
Bu şərəfli yoldur  
zilləti də var,  
Gedəcək, kimdə var  
Dözüm, bu yolu!

\*\*\*

Ləngəri sinəmdə  
Xəzər, Egeyin,  
Çox çəkdim möhnətin  
gədənin, keyin,  
Sözə böyük meydan  
olsa da könlüm,  
Təkcə xoşlamadım  
sözün gileyin!

\*\*\*

Gileydə, güzərdə  
nə vardır axı? –  
Dost dan uzaq saxla  
söz adlı oxu,



Dünyada etibar  
iki yurd tapıb,  
Torpağın münbiti,  
insanın toxu!

\*\*\*

Mən münbit torpaqda  
saf tox doğuldum,  
Bəlkə göydən düşdüm?  
Yox-yox! Doğuldum!  
Dünyanın əzabı  
məni yormadı,  
Tək giley-güzardan  
bezdim boğuldum!!

### DÜŞMƏNİ SEÇİBƏDİ TARİXİN SƏNİN

«Sönməz günəş» adlı  
şah əsər yazdım,  
Hər bir sətirində  
sərasər yandım!  
Əridim mum kimi  
axdım sətirə,  
Qələmi qılıncək  
çaxdım sətirə.  
Sətir bəndə doldu,  
bəndlər kitaba,  
Mat qaldım özümdə  
dözümə, taba!  
Qəlbimdə qovuşdum  
ilhama, təbə,  
Yetişdim ən böyük  
ali mətləbə!  
Axı nə lazımdı  
bundan ziyada?  
Yeni Nizamitək  
doğdum Dünyada!  
Şeirim ziyadə,  
sözüm ziyadə,  
Kimsə yaza bilməz  
bu təb, qayədə!  
Mən aslan doğuldum  
sənətdə. Aslan!



Nizami qoyubdu  
bu sənətdə san!  
O, bu xalqa mənsüb,  
millətə mənsüb,  
Oluraq söz adlı  
mülkdə oturub!  
Hər sözü qəlbində  
elə yoğurub,  
Sözü söz içindən  
elə doğurub,  
Hər sətrinin dünya  
hikməti vardır!  
Mən də xalqın oğlu,  
O da babamdır!  
Axı necə danım  
özümü? Kimdən?  
Axı bitmək bilmir  
sözüm içimdən!  
Dünyaya açılıb  
gözüm içimdən,  
Dünyaya saçılan  
közüm içimdən!  
Nə tükənmək bilmir,  
nə sönmək bilmir,  
Düşüncəm bu yoldan  
heç dönmək bilmir!  
Elə atılmışam  
bu közə birdən,  
Düşmənin dədəsi  
çıxsa da gordan,

Bu köz də mənimdi,  
söz də mənimdi,  
Yurdumda hər dağ da,  
düz də mənimdi!!  
Axı tarixim var  
tarixdə qatlı,  
Ulu Nizamim var  
qılınclı, atlı,  
Söz atın bu gün də  
dünyada çapır!  
Şöhrətin bu gün də  
dünyada tapır!  
O, sağdır, ölməyib,  
yaşayır ruhlu,  
Köçübdü qəlbimə  
sözlü, güruhlu!  
Bu gün mən yazmasam  
Nizami ruhlu,  
Kim olar bu günün  
Nizami oğlu?!  
Onun adı məndə,  
dadı məndədi,  
Elə bil yaddaşı,  
yadı məndədi.  
Qələmi əlimə  
aldım almadım,  
Qələm özü yazdı,  
sözsüz qalmadım!  
Qələmdə möcuzə,  
əldə möcuzə,



Özüm duyduğum  
                  bu təməldə möcuzə!  
Mənə kim demişdi  
                  yetmiş üçdə sən,  
Söz söylə qamaqçün  
                  qaçaqaçada sən?!  
Axı kim tutmuşdu  
                  əlimdən, niyə?  
Düşüncəm qəlbimi  
                  çəkirdi göyə!  
O zaman «Lenin»i  
                  yazmışdı Rəsul  
Axı önümdəydi  
                  o böyük məhsul!  
Onun cücartisi  
                  bitməliydimi?!  
Kimsə də bu yolu  
                  tutmalıydımı?!  
O, hardan almışdı  
                  təbi, ilhamı,  
Lenin atamıydı,  
                  yoxsa babamı?  
Sadəcə, o adın  
                  altında Rəsul,  
Qoymuşdu ortaya  
                  çox böyük məhsul!  
O, söz söyləmişdi,  
                  O, söz demişdi,  
Mənim xalqımındır  
                  bu köz, demişdi!

Hər sətir altında  
                  min mənə yatan,  
Şöhrəti ölkəni,  
                  dünyanı tutan,  
Söz söyləmək elə  
                  asanmı məgər?  
Bunu anlamayan  
                  insanmı məgər?!  
Hər kəs nə yazıbsa,  
                  xalqına yazıb,  
Quyu qazan ancaq  
                  özünə qazıb!!  
Oxu, «Lenin»i də,  
                  bu gün də oxu!  
Gör haradan keçib  
                  tarixin sənin.  
Əlində çörəyin,  
                  gözündə oxu  
Düşməni seçibdi  
                  tarixin sənini!!





## EPILOQ

*Azərbaycan dünyaya  
günəş kimi doğacaqdır!*  
Heydər Əliyev

*Zəhmətə bağlısa iş də, təməl də,  
Qarşında sarsılar min bəd əməl də!*  
Müəllif

Mən yormayım  
deyə oxucum, səni,  
Elə buradaca  
basıb düyməni,  
Bir fasilə verdim  
söz maşınıma.  
Güvəncimsə çoxdur  
öz arşınıma,  
Bu arşın da məndə,  
maşın da məndə,  
Kəsirəm ancaq söz  
daşanda mən də,  
Ki, qoy tükənməsin,  
qaynasın azan,  
Qoy seçsin sözlərin  
aynasın yazan  
Qələmim özü də,  
ilham pərim də

Yəqin, sən də olsan  
mənim yerimdə,  
Bu yolu seçərdin  
hövsələ ilə!  
Darıxma, oxucum,  
hövsələ elə,  
Dürr sözlər seyrinə  
mən səni hələ  
Dəvət edəcəyəm,  
çağıracağam  
Dəvət edəcəyəm,  
çağıracağam!!...



**RƏYLƏR**

**MƏN ONA «ƏHSƏN» DEYİRƏM!**

İyunun 15-i Qurtuluş günü «Kəpəz» televiziya-sını izləyərkən «Sönməz Günəş» poeması ilə bağlı sənədli filmə təsadüf etdim.

Əsər dünyaşöhrətli siyasətçi Heydər Əliyevə, onun həyat və fəaliyyətinə həsr olunmuşdu.

Tanınmış ədəbiyyatşünasların, dilçi alimlərin, professorların, xalq şairlərinin, akademiklərin kitab haqqında yüksək razılıq dolu müsahibələri diqqətimi çəkməyə bilməzdi.

Xüsusilə Milli Elmlər Akademiyasının müxbir üzvi görkəmli ədəbiyyatşünas, türkoq Nizami Cəfərovun, Bakı Dövlət Universitetinin dilçi professoru Yusif Seyidovun, xalq şairi Söhrab Tahirin və şair İlyas Tapdıqın kitab haqqında dediklərinə qulaq asanda və biləndə ki, müəllif Eldar Əliyev poeziya aləminə yeni qədəm qoymuş pəşəkər rəbitəçidir, açığı qərribə hisslərlə üz-üzə qaldım.

Axı Heydər Əliyev haqda söz danışmaq, əsər yazmaq, hətta xırda bir məqalə – yazı yazmaq belə, böyük məsuliyyət tələb edir! O ki qaldı, poeziya aləmi, nəzmlə verilmiş hadisələr, obrazların yaradılması məsuliyyəti.

Eldar Əliyevin qətiyyətli və arxayın danışığı bu məsuliyyətin öhdəsindən qələ biləcəyindən xəbər verirdi.

Səhər işdə muavinlərim və kafedra müdirləri ilə söhbətimiz elə bu yeni kitab – poemadan başladı.

Yoldaşlar da televiziya da maraqla izlədiklərini bildirdilər.

Prorektor Rəhim müəllim bildirdi ki, Mübariz müəllim, o mənim dostumdur, kitabı da məndə var, özü bağışlayıb.

Professor Sadıq Şükürov da onu tanıdığını, hətta kitabının birinci hissəsini ona hədiyyə etdiyini bildirdi.

Mən prorektor Rəhim müəllimin vasitəsilə onunla görüşdüm. O, “Sönməz Günəş” poemasının iki hissəsi ilə mənim görüşümə gəlmişdi.

Onun hədsiz sadəliyi elə böyük əsəri yaza billə-cəyini aşkarlayan ilk və əsas təəssürat idi.

Onunla tanışlıq və söhbətimizdən həssas təbiətli-yini gördüm. Əsərin iki əvvəlki hissəsini oxuduqca isə onun yüksək istedadına bələd oldum.

Heydər Əliyev şəxsiyyətinin həyat və fəaliyyə-tini artıq otuz dörd ildir ki, bütün dünya ilə bir yerdə müşahidə etdiyimizdən onu tanıyan hər kəsə şəxsiyyəti bütün dolğunluğu ilə tanışdır, məlumdur. İstər-istəməz onun haqqında hər hansı şeiri, məqaləni belə oxuduqca o böyük şəxsiyyətə aid hər yeni söhbət dolğun obrazla, yaradılan obraz arasında oxucuda ixtiyarsız bir qəlbəxali müqayisə yaradır.

Bu kitabın hər bir fəslində Heydər Əliyev obrazını şair Eldar Əliyev çox dolğunluqla yarada bilmişdir və buna görə mən ona – əhsən, deyirəm!

Özünün qeyd etdiyi kimi, vicdanının tapşırığı ilə uzun illərin uzun əzablarından keçə-keçə qəlbində yaşatdığı “Sönməz Günəş”i ilə Eldar Əliyev sönməz ilham sahibi olduğunu da sübut etmiş və etməkdədir.

Çox maraqlı epizodik poetikaya, fantastik düşüncəyə və söz düzümünə malik zehinin – qaynar bir

ürəyin məhsulu bu "Sönməz Günəş"i oxuduqca bütün əsər boyu Heydər Əliyev obrazını izləmək məmnunluğu yaşadım. Eldar Əliyevin bu yolda doğrudan da yanar çıraq, şam olduğunun şahidi oldum.

Əsəri oxuduqca, dahi şəxsiyyət Heydər Əliyev haqqında danışan, yazan insanların çıxışlarını həssaslıq və qətiyyətlə izləyən, yazan qürurlu bir şair obrazı da elə bil oxucunu təqib edir, izləyir.

Eldar Əliyevin Peyğəmbər kimi tərənnüm etdiyi Heydər Əliyevə olan məhəbbəti ümumxalq məhəbbəti zəminində, mən deyərdim ki, bənzərsiz yüksəklikdədir.

Onun düşüncəsindən, qəlbinin dərinliklərindən qopara bildiyi sətirlər özü bunu deyir və sübut edir.

Bir sözlə, Heydər Əliyev şəxsiyyəti və irsinin bütün gözəlliklərini tam dolğunluğu ilə özündə əks etdirən bu əsər öz monumentallığı ilə Eldar Əliyevin özünü də poeziya tarixində əbədləşdirəcəkdir!

Öz şah qəhrəmanı Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev haqqında gedən telemüsaibələrə, verilislərə, qəzetlərdə gedən yazılara qədər qətiyyətlə izləməsi Eldar Əliyevin yüksək çalışqanlıqından, Xalq – Heydər yolunda verilməzliyindən, öz amallarına sadiqliyindən xəbər verir.

Bu yolda ona uğurlar arzulayıram və inanıram ki bu əsər və gələcək əsərləri Eldar Əliyevi böyük şöhrət sahibi edəcəkdir.



**Mübariz Yusifov,**  
*filologiya elmləri doktoru,*  
*professor.*

## MÜQƏDDƏS SEVGİ

**A**zərbaycan Respublikasının sevimli ümum-millili lideri, dünyaşöhrətli dövlət rəhbəri, böyük qurucu, böyük yaradıcı, nadir natiq, nadir hafizə sahibi, dövlət və layihələşdirmə təfəkkürü ilə, respublikada dövlətçilik, idarəçilik fəaliyyəti ilə Azərbaycan tarixində görkəmli rəhbərlərdən və simalardan kəskin şəkildə fərqlənən Heydər Əliyevin şəxsiyyəti ətrafında yaranan «Heydər Əliyev» mövzusunun ədəbi hərəkata çevrilməsi, gündən-günə daha böyük vüsət alması respublikanın bütün ziyalı təbəqəsi kimi məni də çox sevindirir.

Öz liderini sevmə, onu böyük məhəbbətlə, ürəkdən gələn böyük çağırışla tərənnüm etmək məqsədilə öz sənət əsərini ona həsr edən şairlər, yazıçılar, uca tribunalardan sevimli rəhbərinə səmimi ürək sözlərini bəyan edən alimlər, mədəni, içtimai-siyasi xadimlər Heydər Əliyev mövzusunda yaranan, yazılan, səslənən əsərləri get-gedə genişləndirirlər.

Heç də təsadüfi deyil ki, bu hərəkət özünün ömrünün 40 ildən çoxunu böyük fədakarlıqla Azərbaycan xalqının və Azərbaycan Respublikasının mədəniyyətinin, iqtisadiyyatının, kənd təsərrüfatının, elm, ədəbiyyat və incəsənətinin inkişafına, tərəqqisinə həsr edən Heydər Əliyevin gərgin dövlətçilik, idarəçilik, quruculuq, yaradıcılıq fəaliyyətinin məntiqi nəticəsidir. Öz mənalı həyatını xalq yolunda fəda edən rəhbəri, ağsaq-



qalı, prezidenti xalq sevir, onun bütün çağırışlarına səs vermişdir.

Bir-neçə tarixi mərhələlərdə baş verən və tarixən formalaşan, xalqın mənəvi dayağına çevrilən bu proses xalqı təmsil edən yaradıcı qüvvələrin müraciət etdiyi «Heydər Əliyev» mövzusunun artıq ədəbi-mədəni hərəkata çevrilməsini zəruriləşdirmişdir.

Azərbaycan xalqının həyatında bu ədəbi-mədəni hərəkət öz yeniliyi ilə, həm də kütləviliyi ilə ədəbiyyat və sənət dünyamızda böyük maraq doğurmaqdadır.

Bir çox sənət, qələm dostlarım kimi, bu hərəkətin öncüllərindən olan qələm və sənət dostum Eldar Əliyev də qələmə aldığı "Sönməz Günəş" poemasıyla bu elm, sənət, ədəbiyyat hərəkətinə böyük cəsarət, poetik şəhamətlə qoşulduğu üçün öz xalqı, rəhbəri, respublikasına sevgi ilə yoğrulmuş poetik arzu və ümidlərilə, özünəməxsus səmimi şeir, poetik təfəkkürü ilə, qüdrətli istedadı ilə bu hərəkətin oxucu auditoriyasını sevindirmişdir.

«Heydər Əliyev» mövzusunda yazdığı iri həcmli "Sönməz Günəş" poeması ilə xalq vətənpərvərliyinin üfüqlərini, geniş və tükənməz yaradıcılıq potetikası ilə çırpınan bir ürəyin Böyük rəhbərə olan böyük məhəbbətinin geniş imkanlarını sübut etməkdə davam edən Eldar Əliyevin (Sərtqaya) poemanın üçüncü hissəsini oxucu auditoriyasına təqdim etməsi bunun bariz nümunəsidir. Şair əsər boyu, yeri gəldikcə, dünyəvi, bəşəri mövzuda yazdığı şeirlərini də oxucuya təqdim edir. Bu kimi lirik ricasətlərlə o, dünyanın global məsələlərinə də müdaxilə etmək və oradan nikbin nəticələr çıxarmaqla poemanın ümumi süjet xəttinə orijinallıq gətirmişdir. Bu, Eldar Əliyev yaradıcılığının

yüksək xüsusiyyəti olmaqla, «Sönməz Günəş» poemasının hər üç hissəsində poetik əksini tapmışdır.

Poetik axtarışlarla, poetik deyimlərlə müxtəlif şeir ölçülərində yazılan poema şair ürəyinin çırpıntıları, xalq məhəbbətinin təntənəsinin tərənnümü, xalqın bu günkü problemlərinə göstərdiyi poetik münasibətlərlə əsər bir sıra gözəl xüsusiyyətlər kəsb etmişdir və edəcəkdir!

Eldar Əliyevlə görüşlərimiz, apardığımız söhbətlər, onun özünün bu mövzuya münasibətindəki prinsipliliyi mənə imkan verir deyim ki, Eldar istəyinə nail olmaqla bərabər, bir sıra nəhəng əsərlərin müəllifi kimi şöhrət qazanacaqdır! Bu yolda mən Eldar Əliyevə uğurlar arzulayıram!



*Səhrab Tahir,*  
*xalq şairi*



## ARZULAR QOYNUNDA LEYSAN SƏTİRLƏR

Ziyalı ailədə, zəngin folklor qaynağı olan Ağbaba diyarında böyümüş, el aşıqlarının nağıl və dastanlarını dinləmiş, Eldar Əliyevə atası Paşa müəllim, mən deyərdim ki, çox böyük romantik mənbə olmuşdur. Bunu mən Paşa müəllimlə görüşümdə olan söhbətlərimiz zamanı yaqın etdim. Ömrünün 48 ilini Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi yeni nəslin tərbiyəsinə həsr etmiş 84 yaşlı Paşa müəllim öz şair təbiəti ilə bu gün də Eldarın ən böyük mənəvi dayağıdır.

«Sönməz Günəş» poemasının I hissəsinə yazdığı müqəddimədə Yazıçılar Birliyinin üzvü, yazıçı–publist, dissertasiyasını Azərbaycanın xalq şairi Rəsul Rzanın yaradıcılığı mövzusunda işləmiş filologiya elmləri doktoru, professor Bağır Bağirov ətraflı və yerində şərh vermişdir.

Əsərin ikinci hissəsinə müqəddimə yazan Azərbaycanın xalq şairi Söhrab Tahir də Eldarın yüksək yaradıcılıq qabiliyyəti və yaratdığı böyük əsər haqda öz geniş şərhini vermişdir. Eyni zamanda mən özüm də əsərin şirin dili, oxunaqlılığı, dəyərliliyi haqda əsərin II hissəsində öz rəyimi yazmışam. Ancaq Eldarla uzun zamankı tanışlığımızın bu son iki iliindəki müntəzəm münasibətlərimdəki kəşflərimdən danışmasam, yazmasam olmaz. Çünki mən bu sənət aləmində baş ağartmışam və mənim bu şəhrlərim Eldarın oxucularına da, şeir-söz vurğunu, sənətə yeni qədəm qoyan gənc nəsillə də sox şey deyəcəkdir.

Xalqın tanıdığı, sevdiyi və bütün dünyada tanınan şəxsiyyət haqqında mənzum əsər-dastan yazmaq, əlbəttə, asan iş deyildir, bunu digər şərhçilər kimi, tanınmış dilçi, filologiya elmləri doktoru, professor Yusif Seyidov da əsərə verdiyi rəydə şərh edibdir. Ancaq mən Eldarla son iki ildəki dostluğumuz zamanı onu kəşfimdən sonra bu qənaətə gəldim ki, bu çətinlik Eldar üçün deyil! Hər yeni görüşümüdə yeni fikirlə, yeni şeirlə gələn, hər yeni söhbətdən, hər yeni sözdən yayınmadan yaradıcılıq nəticələri əldə edən Eldar haqqında başqa qənaətə gəlmək mümkünsüzdür. Elə onun yüksək fitri istedadı və fenomen yaddaşı Eldarı zəngin söz ehtiyatı sahibinə çevirmişdir. Ona görə ki, bu söz ehtiyatı onu özünə inama çağırmış və çağırmaqdadır. Onun xalqın maraqları ilə üst-üstə düşən «Heydər Əliyev» mövzusunda yazıb-yaratmaq arzu və istəyi saf mənəviyyatdan qaynaqlandığı, təmənnəsiz olduğu üçün güclüdür, təqdirəlayiqdir! Eldar özünə inana inana çox böyük təzyiqlərlə, haqsızlıqlarla üz-üzə qalsa da, öz arzularından bir an belə kənar yaşamamış, uzun illərlə qəlbində gəzdirə bildiyi «leysan» sətirlərini ağ vərəqlərə, oradan da «Sönməz Günəş» poemasının fəsilələrinə böyük məharətlə köçürmüşdür və köçürəcəkdir!

Bu işin öhdəsindən gəlmək üçün müəllifin həvəsi, səbri, istedadı imkan verir deyim ki, Eldar Əliyev öz prinsipiallığı, yenilməzliyi, qətiyyəti ilə şərəfli və məsuliyyətli işini ürəklə davam etdirəcək! Bu yolda istedadlı dostum, humanist və vətənpərvər Eldar Əliyevə bir daha ürəkdən minnətdarlığımı bildirir, uğurlar arzu edirəm.

Onu da qeyd etmək istəyirəm ki, iri həcmli, məsuliyyətli və böyük zəhmət tələb edən işin öhdəsindən



gələn Eldar Vətən-Torpaq sevgili kiçik və iri həcmli şeirlərini, müxtəlif sənət adamlarına, qələm dostlarına ithaf etdiyi mənzum poemalarını da, redaktoru olduğum «Ağbabada izim qaldı» adlı kitabını da çapa vermişdir. Bu, Eldar Əliyev (Sərtqaya) yaradıcılığının başlanğıcı olmadığı kimi, inanıram ki, sonu da olmayacaqdır!

**İlyas Tapdıq,**  
*AYB üzvü, şair*

*İ. Tapdıq*

## XOŞ MƏRAMIN XOŞBƏXT MƏNZİLİNDƏ

**A**zərbaycan xalqının böyük oğlu, dövrümüzün dahisi, həqiqi ümumxalq məhəbbəti qazanmış Heydər Əliyev haqqında çox kitablar oxumuşam və dahi şəxsiyyət haqqında yeni kitabların yazılmasının daha böyük vüsət almasının şahidiyəm. Çoxları ona öz məhəbbətini izhar etməyə çalışır, ürəyindən gələnləri demək istəyir. Şair şeiri ilə, nasir hekayə və povesti ilə, alim və jurnalist öz elmi və publisistikası ilə qəlbini açır.

Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, dövlətçilik strategiyası, daxili və xarici siyasətinin məzmunu və əhatəsi o qədər genişdir ki, onu kitablara sığdıрмаq üçün illərlə tədqiqatlar, gərgin yaradıcı əmək lazımdır.

Heydər Əliyevin elmimiz, ədəbiyyatımız, mədəniyyətimiz sahəsindəki əməyi də ölçüyə gəlmir.

Onun ayrı-ayrı yaradıcılıq sahəsindəki fəaliyyəti haqqında çox qiymətli ədəbi-bədii, publisistik əsərlər yazılıb və belə əsərlər yazılmağında davam edir.

Heydər Əliyev dahi siyasət adamı olmaqla bərabər əlçatmaz bir şəxsiyyətdir.

Bir dövlət xadimi, bir siyasətçi, respublikamızın rəhbəri kimi ölkənin və dünyanın siyasət aləmində həlledici rol oynamış, dünyanın siyasətinə istiqamət vermişdir. Böyük beynəlxalq tiribunalardan onu dinləyir, ona qulaq asır, onun obyektiv, məntiqli təsiredici nitqlərindən təsirlənmişlər.

Heydər Əliyev şəxsiyyəti uzun illərin kollektiv araşdırması üçün ilham mənbəyidir və olacaqdır!

Haqqında qısa rəy yazdığım bu kitabın müəllifi Eldar Əliyev də bu mənbədən mayalanmış, onun səsinə



diqqət yetirmiş və qəlbinin səsi ilə «Sönməz Günəş» poemasını yazmışdır. Poemanın birinci və ikinci hissələri çap olunmuşdur. Oxucuların mütaliəsinə təqdim olunan bu hissə üçüncü hissə adlanmaqla ikincinin davamıdır.

Müəllif poemanın bu hissəsi ilə də məni valeh elədi. Mən əvvəlki rəyimdə də qeyd etdiyim kimi, arabir ədəbi tənqidlə, ədəbiyyatşünaslıq problemləri ilə də məşğul olsam da, yazdıqlarım həvəskar səviyyəsindən yuxarı qalxmır. Aydın məsələdir ki, belə əsərlərin bədii dəyəri haqqında da mötəbər söz demək çətinidir. Eldar Əliyevin «Sönməz Günəş» poemasına gəldikdə isə yüksək həvəs, istək və ürəkdən dövrümüzə, xalqımıza, azad ölkəmizə açıq-aydın vətəndaş münasibəti bu çətinliyi tamamilə aradan qaldırır. Müasir gəncliyin belə əhval-ruhiyyədə olması olduqca əhəmiyyətlidir. Onu da qeyd etməyi lazım bilirəm ki, Eldar Əliyev mövzunun məsuliyyətini də başa düşür və çox çətin, lakin şərəfli bir mövzuda əsər yazır.

Layiqli arzularla yaşayıb-yaradan Eldar Əliyev arzularının ifadəsi olan, monumental «Sönməz Günəş» poeması ilə özünün də sönməz ilham sahibi olduğunu nümayiş etdirmiş, sübuta yetirmişdir.

Bu yolda Eldar Əliyevə uğurlar arzu edirəm və oxucularını əmin edirəm ki, onun yaradıcılıq potensialı bizə poemanın növbəti hissələrini də oxumaq imkanı verəcəkdir.



*Yusif Seyidov,  
filologiya elmləri doktoru,  
professor*

## NİZAMİ ÜSLUBU

**D**ərs ili təzəcə başlanmışdı. Eldar Əliyevlə Universitetin birinci mərtəbəsində görüşdük. O, məni təbrik edəndə soruşdum:

– Nə münasibətlə?

– Yeni tədris ilinin başlaması münasibəti ilə.

– Axı, mən sizi tanımadım.

O, özünü təqdim etdi və hər şey mənim nəzərimdən kino lenti kimi keçdi.

Onun bizi tanış edən Muxtar müəllimlə öz məşinında evə gətirdiyi və mənə bir kitabını bağışladığı yadına düşdü.

Bu sözügedən «Sönməz Günəş» poemasının birinci hissəsi idi.

15 iyun 2003-cü il tarixdə həmin kitab haqda sənədli filmə baxandan sonra mən həmin əsərin I hissəsini oxudum.

Doğrusu, ilk dəfə mənim diqqətimi o qədər cəlb etmədi. Bəlkə də Səməd Vurğundan, Rəsul Rzadan sonra elə böyük əsərlərin – poemaların şahidi olmamışığ deyə rabitəçi – idarə müdiri işləmiş, 30 il bir mahalın rabitəsi ilə başı qarışmış bir insanın birdən-birə böyük həcmli poema yazması mənə qəribə gəldi. Hansı ki, həmin əsər Heydər Əliyev kimi nəhəng bir siyasətçiyə – dahi bir insana həsr olunmuşdur.

Ancaq əsərin birinci hissəsini oxuduqca mən Eldarı tanıdım və inandım ki, O, bu əsəri davam etdirəcəkdir.



Bu gün isə o, məni təbrik edir, mənimlə mARAqlanır, kitablarımdan, əsərlərimdən danışır. Beləliklə, biz mənim iş otağıma qalxdıq, xeyli söhbətləşdik. Gördüm yox, bu gənc şairin qəlbi dərin söz ehtiyatı ilə doludur.

O, mənə kitabın II və III hissəsini beş gün sonra isə IV hissəsini gətirəndə mən soruşdum: –

Bura bax, sən dincəlmək-zad bilmirsən? –

O isə gülə-gülə: –

«Söz ağızdan, zaman öndən itəndə,

Dönən deyil ha çalışsan bir dəm də!

Odur ki, vaxt itirmədən yazıram,

Sözlərimi sətirlərə düzürəm

Ki, qoy qalsın məndən sonra mirastək,

Öz əlimlə qoyduğum bir əsastək!»

Söz ağzımdan çıxar-çıxmaz Eldarın misralarla cavabı onun ölçüyəgəlməz ilham sahibi olmasından xəbər verirdi.

Bir gün sonra biz təkrar görüşdük. Universitetin həyatında bir yerdə çay içib, xeyli söhbət etdik. O, mənə Nizami üslubu ilə onun irsini davam etdirdiyini, bunun Tanrı tapşırığı olduğunu, mən isə Nizaminin təkrarsızlığını qeyd etdim.

O, gülərək:

– Əlbəttə, böyük şəxsiyyətlər təkrarsızdır, ancaq bir-birinin davamçısı ola bilərlər.

Mən də Nizaminin davamçısı kimi doğuldum! – dedi.

Ancaq birinci hissədə özünün qeyd etdiyi kimi, bu istəyin onda hələ uşaqlıq – gənclikdən olduğunu düşündükdə bu hazırcavab gənc şairlə mübahisə etmədim. O mənə kitabının III hissəsindəki söz haqqında fəsiləri oxuyub öz fikrimi bildirməyi xahiş etdi.

Mən «Sönməz Günəş» poemasının III və IV hissələrinin «siqnal» nüsxələrini oxuduqca elə bil Heydər Əliyevi yenidən kəşf etməyə başladım. Beləliklə, «Sönməz Günəş»in hər dörd hissəsini oxuduqca Eldar Əliyevin inadkar, dönməz – öz mövqeyində stabil və özünə qarşı tələbkarlığından ləzzət aldım.

O, qəddini pozmadan: – «Hörmətli Sadıq müəllim, Nizami də, Füzuli də, Səməd Vurğun da, Rəsul Rza da bu xalqın övladlarıdır, Sadıq müəllimlə Eldar da. Biz özümüza inanmasaq, Şah İsmayıl Xətəidən sonra bu günümüzün sevinc dünyası olan Heydər Əliyevi necə sevə bilərik?

Xətəidən 500 il sonra Heydər Əliyev Sönməz Günəş kimi doğulubsa, onu tərənnüm edə biləcək qədər istedadla malik Nizami oğlu da bu xalqa lazımdır, ya yox?

Nizamidən 500 il sonra Füzuli doğulub, II beş yüz ilin poeziya aləminə liderliyi də Ulu Tanrı mənə həvalə edib. Bu Sizi sevindirmir?... –

Bu həssas şairin suallarının cavabı da özündə idi və mən onun özündən aldığım bu cavabla yazımı bitirmək istəyirəm.

Mən inanıram ki, Eldar Əliyev öz dövrünün ən güclü söz sahibi və böyük Nizaminin davamçısı kimi böyük şöhrət qazanacaqdır!

Təkrar görüşümüzdə Eldar Əliyev məndən poemanın IV hissəsinə redaktor olmağı xahiş etdi. Mən ona etiraz etmədim.

Ancaq onu da qeyd etmək yerinə düşər ki, kitabın redaktəsinə mənim elə çox vaxtım da itmədi,

Eldar Əliyev Azərbaycan dili və qrammatikasını yüksək səviyyədə bildiyindən, bəzi qeydlərimi nəzərə






almasam, demək olar ki, kitabın redaktəyə ehtiyacı yox idi.

Artıq bu gün Eldar Əliyevin istedadı mənə məlumdur və inanıram ki, onu böyük uğurlar gözləyir!

Bunu daha aydın bilmək istəyən oxuculara «Sönməz Günəş» poemasının III hissəsini, «Söz haqqında» fəslini oxumağı məsləhət görürəm.



*Sadıq Şükürov,  
filologiya elmləri doktoru,  
professor*

## ONUN İSTEDADINA BƏLƏDƏM

**B**əri başdan etiraf edim ki, mən nə ədəbiyyatşünas, nə yazıçı, nə də şair deyiləm. Mən aqrar təhsil və aqrar elm mütəxəssisiyəm. Lakin uzun müddət ünsiyyətdə olduğum, yaxından müşahidə etdiyim Eldar Əliyevi həmişə fəal həyat mövqeyində dayanan, regionda ictimai-siyasi və təşkilati tədbirlərdə öndə gedən ziyalı kimi tanıyıram.

Eyni zamanda Eldar Əliyevin şeirlər toplusu kitabını və «Sönməz Günəş» poemasını diqqətlə oxumuşam və istedadına bələdəm.

Müəllifin «Həyat kitabımdan sətirlər» əsərində doğma vətənə, müqəddəs yurd yerlərinə məhəbbət və ümummilli liderimiz Heydər Əliyevə sonsuz inam və sədaqət hissi qabarıq formada verilmişdir. Eldar Əliyevin «Sönməz Günəş» poemasında ictimai-siyasi və dövlət xadimi, fenomen şəxsiyyət olan Heydər Əliyevə sonsuz məhəbbət hisslərinin onda hələ gənclikdən baş qaldırdığı görünür. Eldar Əliyevin poemasının qəhrəmanı yalnız bir şəxsin təfəkküründə yox, ümummilli qəhrəman kimi, xalqın arzusu, inamı, güvənc yeri kimi təsvir olunur ki, bu da «Xalq — Heydər, Heydər — Xalq» şüarını poetik tamamlayır.

Poemanı oxuduqda aydın olur ki, Eldar Əliyev hələ tələbəlik illərindən başlayaraq bu günə kimi ölkə rəhbərinin əsl mənada vurğunu olub, onun fəaliyyətini izləyib, göstərişlərinin həyata keçirilməsində iştirakçı olub və fəal təbliğatçı mövqeyində durubdur.

Ümumiyyətlə, poemanın geniş oxucu kütləsinin stolüstü kitabı olacağına şübhə etmirəm və müəllifə öz yaradıcılıq fəaliyyətində uğurlar diləyirəm.



**M.İ. Cəfərov**  
*Azərbaycan Ziyallar  
Cəmiyyətinin prezidenti, akademik*



## MÜƏLLİFİN ÖMÜRLÜYÜNDƏN

*Ə*liyev Eldar (Sərtqaya) Paşa oğlu 02 iyul 1956-cı ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Amasiya rayonunun Sultanabad kəndində müəllim ailəsində anadan olmuşdur. 1973-cü ildə Amasiya rayonu Təpəkənd kənd orta məktəbini, 1979-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) “Elektrotexnika” fakültəsini bitirmişdir.



1979-cu ilin 12 noyabrından Azərbaycan Respublikası Rabitə Nazirliyinin təyinatı ilə Daşkəsən rayonu 6 nömrəli Xətti-Texniki Sahədə mühəndis kimi fəaliyyətə başlamış, sonralar həmin sahənin rəisi, Gəncə şəhər 2 nömrəli İstismar-Texniki Rabitə Qovşağında böyük mühəndis, Gəncə Rabitə İstehsalat Birliyində “Elektrik Rabitəsi” və “Poçt Rabitəsi” şöbələrinin rəisi, Ханлар району Rabitə Qovşağının rəisi,, Samux rayon Rabitə Qovşağının rəisi, Samux Rayon Poçtamtının rəisi kimi vəzifələrdə çalışmışdır.

2001-ci ildə “Həyat kitabımdan sətirlər”, 2002 – 2003-cü ildə beş hissədən ibarət “Sönməz Günəş” poe-

ması (beş cildliyi) və “Ağbabada izim qaldı” şeir kitabları çapdan çıxmışdır. Hazırda Gəncə şəhərində yaşayır.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Gəncə şəhəri üzrə təmsilçisidir.

“Yunan-Roma” güləşi üzrə idman ustasıdır.

Ailəlidir, üç övladı var.



*Müündəricat*

Proloq .....	3
Qəzetdən kitabə, kitabdan fəslə .....	8
Şan-şöhrət sən adda miras qalacaq .....	12
Ulu Heydər! Doğum günün mübarək.....	15
Xoşbəxtlik simvolla yolla, cığırla .....	21
Bir görüşdən min bir yaddaş .....	25
Bir ana da gördüm anam tək nurlu .....	41
Heydərle ucaldım, göylərə qalxdım .....	45
Mən qəmə büründüm, qəm məndə itdi .....	51
O, bir xəzinədir, qaynar sərvətdir .....	55
Gəncə qiyamından sonra .....	61
Xəyallarım uçaq oldu .....	64
Buludlar ağlayar, dənizlər daşar .....	67
Məhkəmə nağılı .....	70
Ədalətsiz ədalət .....	74
Sinəmdəki vuran ürək, özü – sən .....	102
Bilinməzdi yanmağım, nə sönməyim .....	106
Əbədiyyət dostluğum .....	114
Şeir-sənət meydanına ildırımtək yetirmişəm .....	124
Yaza-yaza izlədiyim bir söhbət .....	130
Qəlbimdəki günəş məni yaşadır .....	138
Gəz sətirbəsətir, yatma, düşüncəm .....	145
Ulu Nizamının məqbərəsi önündə .....	150
Qorxuram ki, şair olam mən çaşıb .....	156
Müqəddəs ocaqsan, pirsən, Gülhanə .....	158
Özün tanımayan məni tanımaz .....	165
Düşməni seçibdi tarixin sənini .....	169
Epiloq .....	174

*RƏYLƏR*

Mən ona «əhsən» deyirəm! .....	176
Müqəddəs sevgi .....	179
Arzular qoynunda leysan sətirlər .....	183
Xoş məramın xoşbəxt mənzilində .....	186
Nizami üslubu .....	188
Onun istedadına bələdəm .....	191
Müəllifin ömürlüyündən .....	192

**«Elm və Təhsil» nəşriyyatının direktoru:  
professor Nadir MƏMMƏDLİ**

*Kompüter dizayneri: Tural Əhmədov  
Səhifələyici: Sədaqət Kərimova*

Yığılmağa verilmiş **05.06.2010.**  
Çapa imzalanmış **09.09.2010.**  
Şərti çap vərəqi **12,25. Sifariş №.500**  
Kağız formatı **84x108 1/16. Tiraj 500.**

---

Kitab «Elm və Təhsil» nəşriyyat-poliqrafiya  
müəssisəsində səhifələnilib çap olunmuşdur.

**E-mail: elm\_ve\_tehsil@box.az**

**Tel: 497-16-32; 050-311-41-89**

*Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.*

A-2000  
1509



859